

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



"Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur"

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib



Səh

2

"Azərbaycan Paraqvay
ilə əməkdaşlığın
genişləndirilməsində
maraqlıdır"



2

Global problemlər və
onların həlli yolları
Azərbaycanda müzakirə edilir



3

Mübariz Qurbanlı:
"Azərbaycan müxtəlif dinlər,
mədəniyyətlərərəsi qarşılıqlı
anlaşmaya xüsusi
diqqət ayırır"



4

"Saakyanın ABŞ-a səfəri
Vaşingtonun Minsk Qrupunun
həmsədri kimi üzərinə
götürdüyü
mandata uyğun deyil"



5

ABŞ-in ikili standartları



8

Azərbaycanlıların soyqırımı
erməni millətçilərinin siyasetidir



11

12

Vidadi İsgəndərinin
qohumları onun
yalanlarını ifşa etdilər



7

Ailəsi Əli Kərimlidən
imtina etdi



16

Güləşçilərimiz Bolqa-
ristanda beynəlxalq
turnirdə qüvvələrini
sinayacaqlar



17 mart 2018-ci il

“Yurdumuzun çoxəsrlilik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur”

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib



Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, ha-minizə cansağlığı, səadət ve uğurlar diləyirəm. Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarında nüfuz etmiş, müqəddəs dəyerlərimizin təşekkülüne töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsinə dolğun nümayiş etdirən bu bayram Uca Tanrıının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlilik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

Gələcəyə inamımızı sarsılmağa qoymayaraq bizi ümidi-lərle yaşadıb daim yolumuzu işıqlandıran Bahar bayramına fikir tariximizin görkəmli nümayəndələri həmişə rəğbet bəsləmişlər. Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərefəsində oldu-

ğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçekleşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir.

Qloballaşma dalğasının sürətlə yayıldığı və dəyişikliklərin qacılımaz şəkil aldığı indiki dövrə yazın ölkəmizə gəlişinin ənənəvi rəngarəng mərasimlərlə müşayiət olunması milli köklərə bağlılığımızın təntənəsidir. İnsanlığa xas ülvə dəyerləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti vardır. Novruzun ümumdünya qeyri-maddi mədəni irlisinin şah əsərləri sırasına daxil edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.

Ahəngdar və dinamik yüksəlişə müvəffəq olmuş Azərbaycan bu gün sürətli modernleşme mərhələsindədir. Ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar və hər sahədə özünü göstərən davamlı müasirləşmə meyilli-yi yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ovqa-

Rəsmi xronika
 Prezident İlham Əliyev Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.
 * * *
 Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyadan Prezidenti Maykl Higginsa təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Ölkenizin milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Size və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklerimi yetirirəm. Bu əlamətdar gündə Size məhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah arzulayıram”.
 * * *
 Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərərəsə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
 * * *
 Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komisiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
 * * *
 Prezident İlham Əliyev Dövlət Mührasi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

ti ilə həməhəngdir. 2018-ci ilin ictimai-siyasi həyatımızda əlamətdar hadisələrlə zənginliyi bayramın Odlar yurduna builki gelişinə xüsusi məna qazandır. Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayesində ümummilli mənafelər namine bütün sınaqlardan bundan sonra da al-niaçq çıxacaq və taleyəklü məsələlərin layiqincə həllinə nail olacaq. Baharı azərbaycanlıq məfkurəsi işığında dün-yanın müxtəlif guşələrində bizimle birgə qarşılıyan soydaşlarımıza təbriklerimi yetirirəm. Qoy həmreyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval getirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəşər eləsin. Novruz bayrağınız mübarək olsun!”

“Azərbaycan Paraqvay ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”

Prezident İlham Əliyev Paraqvay Senatının sədrini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luogo Mendez VI Qlobal Bakı Forumunda iştirakının önemini qeyd etdi. AZƏRTAC xəbər verir ki, Paraqvay Senatının sədri Fernando Luogo Mendez VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirdi və tədbirdə iştirakından böyük məmənluq hissi keçirdiyini qeyd etdi.

Paraqvay Senatının sədri vurğuladı ki, tədbir iştirakçılarının coğrafiyasının daha da genişlənməsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştiraki beynəlxalq əməkdaşlıq işinə töhfə verir və eyni

zamanda, gündəlikdə duran aktual məsələlərin müzakiri üçün də yaxşı bir platformaya çevirilir.

Dövlətimizin başçısı Paraqvay Senatının sədri Fernando Luogo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önemini qeyd etdi. Tədbirin beynəlxalq əhəmiyyətine toxunan Prezident İlham Əliyev Forumda müxtəlif səviyyəli nümayəndələrin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Paraqvayla və eləcə də digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi.

Söhbət zamanı Forumun həmdə dinlərarası dialoqun və multi-kultural əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi. Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəməlməsində rolü xüsusi qeyd olundu, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsi rəsədi vurğulandı.

Qlobal problemlər və onların həlli yolları Azərbaycanda müzakirə edilir

Yaxud VI Qlobal Bakı Forumu inklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması istiqamətində mühüm çağırışlar etməkdədir

Məlum olduğu kimi, martın 15-də Azərbaycanın paytaxtında “İnkübətiv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və alımlar qatılıblar.

Forumda, həmçinin, Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George Ivanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen Ivaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumınıya Baş nazirinin müavini Ana Bircall istirak ediblər.

Ara Bircən İştirak Ediblər.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Türkiyə Respublikasının Baş naziri Bineli Yıldırım, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari, Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Viķe-Freyberqa, eyni zamanda, forum iştirakçılara müraciət ünvanlanmış İtalya Prezidenti Sergio Mattarella, Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının Baş naziri xanım Tereza Mey, Roma Papası Fransisk, Ruminiyanın Baş naziri xanım Viorika Dançila, BMT-nin baş katibi Antonio Quteres və başqaları bildiriblər ki, inklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması cəmiyyətlərin quruluşunun gücünə və əvvəkliliyinə söykənən görüləmeli işlər siyahısında prioritet məsələ olaraq qalır. Bu mənada, cəmiyyətlərin inklüzivliyini da-ha da gücləndirmək istiqamətində səyləri davam etdirmək bu gün, həmişə olduğundan daha çox vacibdir. Əlbette ki, bu səylərin hə-yata keçirilməsi üçün Azərbayca-nın mərkəz seçilmesi isə təsadüfi deyildir.



Qeyd edək ki, Azərbaycanın son illərdə uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri de Qlobal Bakı Forumudur və indiyədək 5 forum keçirilib. Səbəb isə çox sadədir: Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafi ilə qlobal arenaya mühüm töhfələr verməkdədir.

Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illerdür ki, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də təsdiqləyir. Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.

Qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi üçün, həqiqətən de, nümunəvi məkandır. Diğer terəfdən, xalqımızın qədim tərəfə, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyani düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin, mehz ölkəmizdə keçirilməsini sərtləndirir.

Qlobal Bakı Forumu dönyanın, demək olar ki, bütün dövlətlərin-dən siyasetçiləri, diplomatları bir-ləşdirən diskussiya və dialoq mə-

kanıdır. Ötən 5 forumun tərkibi göstərir ki, bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasetçilər qoşulurlar. Ona görə də, bu forumun dövlətlərarası əməkdaşlığı, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi və qarşılıqlı siyasi dialoq üçün əlverişli sərait varadığı şübhəsizdir.

Heç kəsə də sirr deyil ki, Qlobal Bakı Forumu artıq, öz əhəmiyyətine görə lokal və regional münaqişələrin müzakiresi çərçivəsindən çıxaraq, bütün dünyada gedən proseslərə münasibet bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrililib. Ona görə də, forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərəsi münasibətlərdə öz əksini təsdiq edir. Həmçinin, cəvəlizasiyalararası

pir. Həmçinin, sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir və qlobal problem-lərin həllində humanitar forumlarının keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar integrasiyadan və dialoqdan çox asılıdır. Çünkü humanitarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət və başqa dinə hörmətdir. Öz dininə hörmət və başqa dinə hörmətdən başlayır. Humanitar integrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığı doğru meyilləndirir. Humanitar çəşitliliklərin yeni müstəvisində bütün dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə, dünyanın böyük döv-

lətlərlə mehriban və səmimi dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan tərəfdəş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlerarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.

Prezident İlham Əliyevin de bəyan etdiyi kimi humanitar əməkdaşlıqla bağlı olan məsələlər Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Bakıda keçirilən Beynəlxalq Humanitari forumlar da, məhz bu siyasi-humanitar platformanın təzahürüdür.

Azerbaycan ortaya qoymuş olduğu təşəbbüs lərlə, bir daha sübut edir ki, dini dözümlülük və fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının ən ümdeş şərtlərin-dəndir. Ona görə də, milli hökumətlər bu məsələlərin həllində diqqəti daha da artırımlı, dini dözümlülüyün gücləndirilməsinin terrorizm və dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının və davamlı sühün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər. Qarşılıqlı hörmət və əməkdaşlıq bir çox problemlərin açarıdır. Müstəqil Azerbaycan Respublikası həmişə, məhz bu dəyərlərə və niyyətə söykənən xarici siyaset kursu həyata keçirib.

Azərbaycanın tarixi və müasir gerçəklilikləri sülh və təhlükəsizliyin təmin olunmasının multikultural dəyərlərin, dini və milli tolerantlığın mövcud səviyyəsindən birbaşa asılı olması qənaəetine getirir. Azərbaycanın təcrübəsində tolerantlığın, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmətin, fərqli dinlərin nümayəndələrinə, onların ənənələrinə ehtiramın sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yolu olması sübut olunub. Bu gün Azərbaycanda xristian və yəhudü icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla bərabər imkanlara və hüquqlara malikdirlər. Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib. Bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal platformadır.

Bir sözlə, Bakıda keçirilən qlobal forumlar, xüsusilə də, VI Qlobal Bakı Forumu fundamental iqtisadi-siyasi-humanitar birləşliyin, mədəni dəyərlərin vəhdətini özündə six birleşdirir, dünyaya təqdim edir və dünyani yeni qlobal innovasiyalar üzərində düşünməyə vədar edir. Bu cür qlobal miqyaslı tədbirlərin təşkili, artıq ənənə hali almaqla, daha əlverişli məkana çevrilən Azərbaycanda baş verməklə dünyada bir humanitarizm platformasını və yeni yaxınlaşma fəlsəfəsini də ehtiva edir.

“Səs” Analitik Qrupu

17 mart 2018-ci il

Misirin nüfuzlu “Əl-Əhram” qəzetində Azərbaycandakı inkişaf prosesləri barədə məqalə dərc edilib



Misirin nüfuzlu “Əl-Əhram” qəzetində Azərbaycanda gedən inkişaf prosesləri, müxtəlif sahələrdə, xüsusi siyasi, iqtisadi sahələrdə həyata keçirilən islahatlar barədə geniş məqalə dərc edilib.

AZERTAC xəber verir ki, məqalədə Şərqi və Qərbi sivilizasiyalarının qovuşduğunda yerləşən Azərbaycanda ötən illərdə böyük inkişafa nail olunduğu vurğulanır. Ölkədə iri iqtisadi layihələrin həyata keçirilməsinə böyük diqqət yetirildiyi qeyd edilir. Bu layihələrin ən önəmlilərindən birinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti olduğu vurğulanır. Bildirilir ki, Bakı-Tbilisi-Qars qədim ipək Yolu üzərində Avrasiyanın ən perspektivli layihələrindən biridir. Bu dəmir yolu xətti Orta Asiya ölkələri və Əfqanistanın Avropana və dünya bazarlarına çıxışını asanlaşdıracaq, eləcə də ilde 3 milyon səniniñin və 17 milyon ton yükün daşınması-

nı təmin edəcək. Yüklerin Çindən Avropaya bu marşrut üzrə çatdırılması 14 gün əsəkəcək. Bu proses əvvəlki marşrutla 35-40 gün davam edirdi. Həmçinin bu xətt regionda turizmin inkişafına böyük töhfə verecək. Məqalədə vurğulanır ki, ətən illərdə Azərbaycan iqtisadiyyat üç dəfədən çox artıb, qeyri-neft sektorunda artım üç dəfəye yaxın olub. Özü də bu artım dünyadakı neft böhranı şəraitində olub.

Yazida qeyd edilir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində de nəzərəçarpan inkişaf var. Müəllif bu sahədə həyata keçirilən islahatlar barədə oxuculara ətraflı məlumat verir. Azərbaycanın bir çox mötəber tədbirləre ev sahibliyi etdiyi diqqətə çatdırılan məqalədə ölkəmizdə mütəmadi olaraq Ümumdünya Mədəniyyətlərəsi Dialoq, Beynəlxalq Humanitar, Qlobal Bakı forumlarının keçirildiyi qeyd edilir. Bundan başqa,

Azərbaycanın bir çox mötəber tədbirləre ev sahibliyi etdiyi diqqətə çatdırılan məqalədə ölkəmizdə mütəmadi olaraq Ümumdünya Mədəniyyətlərəsi Dialoq, Beynəlxalq Humanitar, Qlobal Bakı forumlarının keçirildiyi qeyd edilir. Bundan başqa,

Mübariz Qurbanlı: “Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərəsi qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 16-da Misirin Azərbaycana yeni təyin olunan fəvqələdə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.

Görüşdə yeni təyinati münasibətə səfiri təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iki ölkə arasında dostluq münasibətlərinə toxunub.

Misirin hər zaman Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışası ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan və Misir arasında din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırır.

Söhbət zamanı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri barədə səfiri məlumatlandırma Mübariz Qurbanlı dincə dövlət qayığından bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, dini ibadətgahların inşasına və bərpasına xüsusi önəm verir. Eyni zamanda, mütəmadi olaraq, müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsində maliyyə yardımı ayrılır. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərəsi qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin



2016-cı ili ölkədə “Multikulturalizm ili”, onun mənətiqə davamı olaraq ətən ili “İslam Həmrəyliyi ili” elan etməsi buna ən yaxşı nümunədir.

Adel Ibrahim Ahmed Ibrahim səfiri kimi qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq, ölkəmizdəki inkişafın, sabitliyin, dini dözümlülükün yüksək səviyyədə olmasının əyani şahidi olduğunu deyib. Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrə toxunan diplomat iki ölkənin müvafiq quşrumları arasında qarşılıqlı əməkdaşlığın da-ha da genişləndirilməsinin əzəriliyini vurğulayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafi üçün səylərini əsirgəməyəcəyi söyləyib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfiri Dövlət Komitəsinin ətən dilində nəşr etdiyi işgal altındakı maddi-mənəvi ərsimizin məhv edilməsi faktlarının əks olunduğu “İşgal altında tarixi-dini abidələrimiz” kitabı təqdim edilib.

Müdafiə naziri: “Təlimlər Azərbaycan Ordusunun əməliyyat və döyüş hazırlığında yüksək nailiyyətlər qazandığını bir daha sübut etdi”



hazırlığını yüksək qiymətləndirən nazir qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərar-gahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyətlə icra ediblər. Nazir vurğulayıb ki, taktiki fəaliyyətlərin praktiki icrası zamanı birləşmə və hərbi hissələrin yüksək hazırlıq səviyyəsini nümayiş etdirməsi bu təlimlərdə qoşunların əməliy-

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ile nazirliyin və Azərbaycan Ordusunun rəhbər heyəti, birləşmələrin komandır və qərargah rəisi, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavire keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a verilən məlumatata göre, müşavirədə çıxış edən nazir təlimlərin neticələrini təhlil edərək bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən genişmiqyaslı təlimlərdə qarşiya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji yat və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini göstərdi. Təlimlərin yüksək səviyyədə keçdiyini bildirən general-polkovnik Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoysuğu müvafiq tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.



Vayra Vike-Freyberqa: Azərbaycan mənim üçün ikinci vətəndir



Bakıda yenidən olmağımdan məmənunluq duyuram. Azərbaycan artıq mənim ikinci vətənidir. Bunu AZERTAC-a mexsusı müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, VI Qlobal Bakı Forumunun iştirakçısı, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa deyib. Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi ilə möhtəşəm qonaqpərvərliyin nümayiş olunduğu söyleyən sabiq prezident uzun illərdir belə mötəber Forumda işləməkdən

qürur duydugunu dile getirib. “Qlobal Bakı Forumu istəhəte dairəsi, istərsə də keyfiyyəti baxımdan ildən-ilə dəha da genişlənir. İkitərəfli əlaqələrimiz olduqca fəaldır. Azərbaycan Latviyanın etibarlı dostudur. Ölkələrimizin iitməyişləri, iş adamları

mütəmadi qarşılıqlı səfərlər həyata keçirirlər”, - deyə sabiq prezident qeyd edib. Azərbaycanın geostateji baxımdan mühüm əhəmiyyətindən danişan Vayra Vike-Freyberqa “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerjiye olan telebatının ödənilməsində mühüm rol oynaya-cağını vurğulayıb: “Bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı surətdə təmin olunması deməkdir. Layihə enerji neqlinin şaxələndirilməsinə xidmət edəcək. Ölkənizin iri-miqyaslı uğurları məni də sevindirir”.

Bahar Muradova: "Saakyanın ABŞ-a səfəri Vaşinqtonun Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil"

ATƏT-in Minsk Qrupunun həmsədri ölkəsi, özündünya sülh və demokratiya carçısı adlanıran Amerika Birləşmiş Ştatlarının Azərbaycanın ərazi bütövlüyüne qarşı münasibəti qəbul edilmədir.

Bu barədə Trend-e açıqlamasında Milli Məclisin Sədr müavini Bahar Muradova Azərbaycanın işgal altındakı ərazilərində yaradılmış qondarma rejiminin "rəhbəri" kimi özünü təqdim edən Bakı Saakyanın ABŞ-a səfərinə münasibəti bildirərkən deyib. B.Muradova bildirib ki, bu hədise həm təccübülüdür, həm də narahatlıq doğurur: "Birləşmiş Ştatların oxşar məsələlərdə başqa ölkələrə də münasibətini görürük. Amma Azərbaycana qarşı bunun tam əksini görürük. Artıq dün-



yada beynəlxalq hüququn prinsiplərinə söykənən, bu standartlara uyğun siyaset demək olar ki yoxdur. Ona görə də bu məsələdə birmənali fikir söylemək çətindir. Çünkü en böyük dövlətlərin xarici siyasetindəki ziddiyətlər imkan vermir ki, konkret fikir söyleyək. Yəni indi biz qətiyyətlə bilmirik ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan böyük dövlətin separatlılığı, bölgüclüyə, ölkələrin ərazi bütövlüğünə münasibəti birmənalıdır".

Milli Məclisin Sədr müa-

viyi qeyd edib ki, B.Saakyanın ABŞ-a səfəri və Konqresdə görüşlər keçirməsi rəsmi Vaşinqtonun həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil: "Düşünmürəm ki, orada kimse qondarma rejiminə tənqid etdiğini, Azərbaycanın işğal olunmuş ərazisində separatçı rejimin fəaliyyət göstərdiyini bilməsin. Belə bir qanunsuz rejimin "rəhbəri"nin ABŞ-a dəvət olunmasının, müxtəlif tədbirlərde, qəbularda iştirakının, açıqlamalar vermesinin ATƏT-in Minsk Qrupunun mandatına uyğun olmadığını, beynəlxalq hüquq normallarına zidd olduğunu ABŞ anlamamış deyil. Bununla da onlar en azından öz mövqelərini Azərbaycanda şübhə altına atır, problemin həlli üçün səy göstərdiklərinə inamı azaldır".

"Azərbaycanın seçki qanunvericiliyi demokratik dəyərlərə söykənir"



Azərbaycan mütərəqqi və demokratik, eləcə də dövrün qlobal çağırışlarına cavab verən ölkə olaraq beynəlxalq aləmdə də öz sözünü deməkdədir. Sosal, iqtisadi, siyasi, mədəniyyət, idman və s. sahələrde əldə edilən davamlı nailiyətlər, eləcə də siyasi sabitlik belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Əlbəttə ki, bu danılmaz faktor özünü seçki mühitində də kifayət qədər təsdiq edir". Söyügedən fikirləri trend-e siyasi ekspert Behruz Quliyev aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlığa, eləcə də ölkədəki seçkiqabağı prosesə münasibət bildirərkən deyib.

B.Quliyevin sözlerinə görə, ümumiyyətə, Azərbaycan ister postsovet, isterse də dünya və Avropa məkanında qabaqcıl dövlətlərdən ki, burada seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi uzun illərin təcrübəsinə və seçici siyasi şüurun yetkinleşməsinə söylenir: "Artıq tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı, ölkə seçicisi ictimai-siyasi prosesləri dərindən bilir və bu realılıqla yanaşı, seçkilərdə hansı namizədə səs verəcəyini özü sərbəst şəkildə müəyyənləşdirir. Digər tərəfdən, ölkə-

mizdə demokratik seçki institutunun mövcudluğu hələ Xalq Cümhuriyyəti dövrünə təsadüf edir ki, məhz həmin vaxtlarda qadınlara seçki hüququnun verilməsi ilkin olaraq reallaşdırıldı. Məhz bu menada vurğulaya bilərik ki, Azərbaycan Şərqi və Avropa məkanında demokratik seçki məktəbi formalasdırılmış ilk ölkələrdəndir. Hətta bu gün ölkəmizdə seçkiləri izləyən bir çox xarici müşahidəçilər belə həmin məktəbin nə qədər önemli və tarixi prinsiplərə əsaslandığını etiraf edir, alqışlayırlar".

Siyasi ekspert qeyd edilənlərlə yanaşı, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcudluğunu modern standartlara bağlı olduğunu deyib. O bu fikirlərini təkmilləşdirilmiş və ən müasir seçki mühitində cavab verən Seçki Məcəlləsi ilə əlaqələndirir: "Məhz mövcud Seçki Məcəlləmizle bizlər azad, şəffaf və demokratik seçkilər keçirmək imkanlarına malik. Seçicilər üçün yaradılmış münbit səsverme hüquqları ilə yanaşı, namizədlər də tam bərabər şəkildə, heç bir fərq qoyulmadan öz hüquqlarından səmərəli qaydada yaralarıllar. Bu günlər ərzində biz MSK-nin apardığı uğurlu fealiyyətinin təhlilini apararkən də tam əminliklə bu cür nəticəyə gəlirik. O cümlədən, seçkiqabağı dövrə media və internet resursları, eyni zamanda, informasiya texnologiyaları kontekstində yanaşsaq, ister jurnalist, ister sosial şəbəke istifadəçiləri, isterse də vətəndaş mövqeyi üçün yaradılan her bir şəraitin bilavasitə şəffaflığa hesablandığını vurğulaya bilərik. Təbii ki, belə bir imkanın yaradılmasını seçki qanunvericiliyi bazasının məhz demokratik dəyərlərə söykəndiyinin bariz göstəricisi olaraq qiymətləndirə bilərik".

"Google"-un vitse prezidenti: "Forumla bağlı təəssüratlarım çox müsbətdir"

"Bu mənim Bakıya üçüncü gelişimdir. 2010-cu ildə buarda olmuşam. Forumla bağlı təəssüratlarım çox müsbətdir". APA-nın xəbərini görə, bu barədə "Google" şirkətinin vitse-prezidenti Vinton Serfin deyib. Onun sözlərinə görə, VI Bakı Qlobal Forumda substantiv danışçılar aparılıb: "Men çox şadam ki, bu 6-ci qlobal forumda iştirak etdim. Böyük məmənliyət qeyd etməliyəm ki, bu ənənəyə sadıq qalmalı, Forumu davamlı etdirməliyik".



"Prezident seçkiləri zamanı ictimai asayış tam təmin ediləcək"

Martın 16-da Daxili İşlər Nazirliyində "Azərbaycan Respublikası"nda keçiriləcək Prezident seçkiləri ile əlaqədar daxili işlər orqanlarının ictimai asayışın mühafizəsinde hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr"ə və "Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görürlən işlərin vəziyyəti"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumatə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. Nazir ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşidakı illerde xalqımızın və dövlətciliyimizin taleyinin müəyyənleşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə - Prezident seçkilərində səsverme hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlisişinə gözləniləyini xatırladıb. O, bu il aprelin 11-də - səsverme günü vətəndaşların öz iradəsinin sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayışın və tə-



Lükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq "Tədbirlər planı"nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Seçkilərde bütün səsverme hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Migrasiya İdarəti tərəfindən vətəndaş məmənliyünün təminini məqsədilə paytaxtda və bölgelərdə səyyar xidmətlərin keçirildiyini vurğulayan general-polkovnik R.Usubov habelə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sira görülesi işlərin olduğunu bildirib. Ölkədəki mövcud kriminogen du-

ruma toxunan nazir cari ilin ötən dövründə də cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini deyib.

İclasa yekun vuran nazir hər iki məsələ üzrə görülən işlərin qənaətbəş olduğunu, əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərəkəflə təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşış-



riq və tövsiyələrini verib. O, aprelin 11-də keçiriləcək Prezident seçkiləri zamanı ictimai asayışın təmininin, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yüksək seviyyədə yerinə yetirilməsinin, geyim formasını daşıma, həmçinin vətəndaşlarla təmasda hər zaman nümunəvi davranışın qaydalarına ciddi riayət edilməsinin, eməkdaşların fiziki, döyüş və peşəkar hazırlıqlı səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini nəzərə çatdırıb. Prezidentliyə namizədlərin və onların nümayəndərinin təbliğat-təsviqat apardıqları, yiğincaq və toplantı keçirdikləri yerlərde ictimai asayışın etibarlı mühafizə olunması, təxribatların və neqativ halların qarşısının operativ şəkildə alınması, seçki komissiyalarının, habelə seçki bülənlərinin, səsverme protokollarının və digər sənədlərin etibarlı mühafizəsinin təşkili, eyni zamanda, seçki gününədək səsver-

17 mart 2018-ci il

Corc Soros da yarıtmaz müxalifətə kömək edə bilmədi

Müxalifət düşərgəsində bir-birinin ardınca yaradılan blok və qurumların niyə qısa ömürlü olamsını araşdırmağa ehtiyac yoxdur. On azı, ona görə ki, düşərgə təmsilçilərinin dağıdıcı xarakterə, böyük iddialara malik olmasını bilənlər blok və qurumların az müddət sonra dağılmasının heç də təsadüfi olamadığını başa düşürlər. Dağıdıcı müxalifətin növbəti birləşmə formatı olan "Milli Şura"nın gələcəyi ilə bağlı hələ bir neçə ay əvvəl verilmiş proqnozlar tam mənası ilə özünü təsdiqlədi. 129 nəfərin təsisçiliyi ilə yaradılan "Milli Şura" qısa müddət sonra cəmi 16 əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurundaxılı çəkişmələr o dərəcədə kritik xarakter alıb ki, əksər təhlilçilər "Milli Şura"ni rəqiblərin bir-birinin paxırını açıb tökmək, bir-birini hansı xarici dairələrə işləmələrini qeyd edən "razborka" meydana bənzədir. Burada söz və kompromat savaşı, çəkişmələr və didişmələr hər gün yeni mərhələyə qədəm qoyur.



rine tərəfdar toplaya biləcəklərini düşünür: "Azərbaycan cəmiyyəti olduqca düşüncəlidir. Yeni Azərbaycan cəmiyyəti pisi yaxşidan ayırmayı bacarıır. Ölkə vətəndaşları radikal müxalifət qüvvələrinin çağırışlarına, bir qay-

Müsavatın qurumda təşəbbüsü əle alımaq cəhdinin iflasa uğramasından sonra "Milli Şura"nı tərk etməsi digər partiyalar, eləcə də, fərdlər üçün "Milli Şura" sıralarını tərk etməkdə bir bəhanə rolunu oynadı. Az sonra ACP, ALP, KXCP, "El" hərəkatı "Milli Şura"dan istefə verdi. Beləliklə, "Milli Şura" daxilində cərəyan edən proseslər bu qurumun faktiki olaraq iflasını reallaşdırıldı.

Əli Kerimli avantürist çıxdı

"Milli Şura" yardımıcının, coxları buna Müsavatla AXCP-nin birləşmə kimi təqdim etməyə çalışır. Hətta təqdim etməyə cəhdər göstərilirdi ki, Ə. Kerimli ile i. Qəmər illerin məhrəban düşmənleri olsalar da, bu məsələdə birleşmək məcburiyyətində qalıblar. Daha doğrusu, buna məcbur edilənlər. Məlumatlar təsdiq edir ki, SOROS fondunun rəhbəri Corc Soros Gürcüstan sənədarını Azərbaycanda tətbiq etmək üçün dağıdıcı müxalifətən istifadə etməyi planlaşdırıb. Bu məqsədlədə ayırdığı maliyyə vəsaiti hesabına müxalifətin didişən, ancaq əsas qüvvələri olan Ə.Kerimli - i.Qəmər birləyi vəsiatı ilə "Milli Şura"nın yaradılması göstərişini verib. Rüstəm İbrahimbəyov isə, sadəcə, bu oyunda bir vəsiat olub. C.Soros nəzərləri gözənlənilən ittihamlardan yayındırmaq üçün Rusiyada yaşayan R.Ibrahimbəyov adını tətbiq etdiyi siyahıya salıb. Amma sonradan C.Sorosdan ve onun Bakıdakı təmsilçilərindən asılı olmayaraq, proseslər məcrasını dəyişib və eks-istiqamətdə inkişaf edib. Qarışılıq məqamında Müsavatın indiki başşanı A.Hacılı, Müsavatın divan üzvü Səxavət Soltanlı ülətimativ bəyanatlarla çıxış edərək, həzirladıqları layihənin əksinə olan ACP-nin keçmiş lideri R.Quliyevin və MBH-nin sədri L.Şövkətin və ALP-nin sədri Ə.Temirxanın "Milli Şura"dan çıxarılması tələb etdi. ALP sədri Ə.Temirxanın öz haqqını müdafiə etməsi bir növ yanın oda benzən atılması effekti yaratdı. O zaman qatı müsavatçı olan "Yeni Müsavat" qəzetinin baş redaktoru R. Arifoğlu Ə.Temirxanı bedbəxt adam adlandırdı: "10 ilənd artıqdır Ə.Temirxanın böhtənləri ilə üz-üzəyik. Hesab edirəm ki, onun hər yeri "sakat"dır. O cümlədən də, başı. Bunu, birmənalı şəkildə deyirəm. ALP sədri qeyri-ciddi və bədbəxt adamdır. Mənim ona deyəcəyimi tale özü deyib. Yanlış yerdədir. Həm L. Şövkət, həm R. Quliyev, həm də E. Namazov iqtidarnı qurulmasına və formallaşmasına iştirak ediblər. Amma sonradan oradan qovulublar və düşərgəni tərk etmək məcburiyyətində qalıblar. Necə oranı



zibilləmişdilərsə, indi də gelib buranı zibilləyirlər və müxalifət düşərgəsini bir-birine qatırlar".

R.Arifoğlu artıq "Milli Şura" formatının iflasa uğradığını qeyd edib: "Milli Şura" deyilən bir qurum artıq yoxdur. Hərə ağızını bir tərəfə çevirib, hamı küsüldür və hərə bir bəhanə getirir.

Daxili çəkişmələr "Milli Şura"nı kökdürdü

Daxili çəkişmələr, böyük iddialar nəhayətdə Rusiyanın layihəsi kimi təqdim olunan, əslində C.Sorosun çirkin maraqlarının icrası üçün yaradılan "Milli Şura" dağılmağa məhkum edildi. Artıq bu qurumda "bir Nəsir, bir de Məmmədən" məsəlinə uyğun olaraq Ə.Kerimli ilə C.Həsənli qalıb. Onların da orada qalması sanki bir qeyrət məsələsidir. Qınaq obyekti olamamaq, ən azı, müsavatçılardan atmacalarına tuş gəlməmək üçün "Milli Şura"nı hələ ki, buraxmağa tələsmirlər. Amma "Milli Şura"nın koordinasiya şurasının üzvü Namizəd Səfərovun sözlerinə istinad etsek, yaxın vaxtlarda bu qurum buraxılacaq. Xüsusilə də, uğursuzluqla nəticələnən 10 mart mitinq şousundan sonra bu fikir daha ciddi forma alımağa başlayıb. Baxmayaq ki, Əli Kerimli biclik işlətməklə C.Həsənli Müsavat başşanı Arif Hacılı ilə əvəzləməklə ağır vəziyyətdən çıxmaga çalışır. Ancaq əbəs. Çünkü Müsavat da-ha çətin və ağır dövrünü yaşıyır. Bu baxımdan, A.Hacılinin Ə.Kerimliyə hansısa formada kömək edə biləcəyi mümkünzsiz görünür. Bir də, adama deyən lazımdır, keçəl dərman bilsəydi, öz başına sürterdi də. Bundan sonra planlaşdırılan mitinqlərin də iflasa uğrayacağı şübhəsizdir. Mais Səfərli "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, Müsavat və AXCP kimi partiyalar mitinqlər planlaşdırmaqla özə-

da olaraq, keçirilən mitinqlərə rədd cavabı verirlər. Bu dəfə də radikal müxalifət təmsilçiləri tərəfindən planlaşdırılan mitinqlər uğursuzluğa düşərələcək. Çünkü həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, nəyəse nail ola biləsinlər".

Millət vəkili Elşən Musayev müxalifətin mitinq şousunun baş tutmasının qeyri-mümkin olduğunu bildirib: "Ə. Kerimlinin 300 nəfərlik insan top-lusuna "mənim xalqım" - deyə səslenişi, Cəmil Həsənlinin sanki bir milyonluq mitinqdə nitq söyleyirmiş kimi havaya girib kükreməsi, gerçək bir fiaskonun, eyni zamanda, psixi pozğunluğun nəticəsi kimi dəyərləndirilməlidir. Ayrıca insanda abır olmalıdır ki, bu qədərini edə bilsin. Adamda həya olmalıdır ki, şəhərin düz mərkəzində təşkil olunan aksiyaya - üstəgəl icazəli ikən - 250 nəfərin yığılmamasını, tində "Patron" tumu çırtlamasını "möhtəşəm mitinq" adı ilə manşetlərə daşıya bilsin. Bunu ancaq Ə. Kerimli kimi avantürist edə bilərdi ki, elədi də".

Məlumatə görə, Ə.Kerimli mitinqlərin bir işə yaramadığını və "Milli Şura"da baş gırələməyin də mənəsiz olduğunu dərk etdiyindən, qurumu AXCP-yə birləşdirməkə üzləşdiyi problemlərdən bir hissəsini həll etmək istəyir. Ancaq bu da Ə.Kerimliyə kömək etməyəcək. Çünkü artıq sübuta yetirilir ki, siyaset Ə.Kerimlilik deyil.

Bir sözlə, bu da axırı. Bir zaman böyük həvəsle, bəh-bəhələ yaradılan "Milli Şura" bir növ zurna-balabanla tərixin arxivinə yola salınır. Deyirəm, görəsən, buna görə müxalifət liderləri utanacaqlar mı? Cavab üçün onlara və kiməsə müraciət etməyə ehtiyac yoxdur, onlarda utanın sifət olsa idi, AXCP-Müsavat hakimiyyətinin sıradan çıxmışından sonra, qınlarına çəkilib, bacardıqları işlə məşğul olardılar.

i.ƏLİYEV

"Seçkilərdən sonra həmsədrlərlə danışqları intensiv davam etdirəcəyik"

"ATƏT-in Minsk Qrupu həmsədrleri regiona sonuncu dəfə geləndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışqları davam etdirəcəyik". SİA-nın verdiyi məlumatə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrler tərəfindən məsələnin yerində təpədilməsi üçün kreativ fikirlər səsləndirilib: "Hər iki ölkədə yeni hökumət qurulandan sonra danışqları intensiv şəkildə davam etdirəcəyik".



Albaniya prezidenti: "Biz Azərbaycan hökumətinin yanındayıq"



"VI Bakı Qlobal Forumunu yüksək qiymətləndirirəm". SİA-nın verdiyi məlumatə görə, bu-nu jurnalistlərə açıqlamasında Albaniya prezidenti İlir Meta deyib. Prezidentin fikrincə, tədbir dönyanın və regionun qarşılaşlığı bütün məsələlər ətrafında dialoqun davam etdirilməsi baxımından vacib beynəlxalq platformadır: "Sizin ölkənin inkişafını yüksək qiymətləndirirəm. Forum dönyada sülhün təşviqatına zəmin yaradacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşünürəm ki, sülhün, sabitliyin bərpası vacibdir. Bu məsələdə Azərbaycan hökumətinin yanındayıq".

"Bu Forum dönyanın siyasi-ictimai elitarını birləşdirən diskussiya və dialoq məkanıdır"



"Bu gün Azərbaycan qlobal problemlərin müzakirə edildiyi, onların həlli yollarının müyyənələşdirildiyi, eyni zamanda dönya cəmiyyətləri üçün birləşməyi, dini, irqi və siyasi dözmüllük modelinin təqdim olunduğu humanitar dialoq mərkəzinə çevrilib". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputati Sədaqət Veliyeva deyib. Sədaqət Veliyeva bildirib ki, Azərbaycan geostrateji mövqeyi və dinamik inkişafı ilə sivilizasiyalararası dialoqun qurulması üçün qlobal tədbirlərə uğurla ev sahibliyi edir: "Bilirsiz ki, Azərbaycanda 6-cı ildir Qlobal Bakı Forumu keçirilir. Hər bir forumda isə dönyanın düşündürən qlobal problemlərin həlli yollarının tapılması mütəqələxaraket daşıdığı məsələlər müzakirə edilir, çağırışlar olur. Qlobal Bakı Forumunda dönyanın bir çox dövlətlərindən siyasetçilər, diplomatlar iştirak edir. Bu baxımdan da Qlobal Bakı Forumunu dönyanın siyasi-ictimai elitarını birləşdirən diskussiya və dialoq məkanı adlandırırlar".

"Forumun dövlətlərarası əməkdaşlığı, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir" - deyən Sədaqət Veliyeva əlavə edib ki, Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsində çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirir, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrilib.

Rugayə Nəcəfzadə

2017-ci ildə şərab ixracı 68 faiz artıb



2017-ci ildə Azərbaycan şərab ixracı 68 faiz artıb. AZƏRTAC xəber verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. Nazir müavini qeyd edib ki, ötən il iqtisadiyyat Nazirliyi tərəfindən ixrac təşviqi sənədi esasında şərab istehsalçılarına 1,7 milyon manatdan çox vəsait ödənilib.

Ailəsi Əli Kərimlidən imtina etdi



Daxili çəkişmələr, ardıcıl xarakter daşıyan partiyalara-rası qarşılumalar müxali-fat düşərgəsi üçün xarakterikdir. Qopmaların, istefaların, seçki uğursuzluğunun baş verməsi, məhz daxili durumun son dərəcə gərgin olmasından ilə bağlıdır. AXCP-də böhranlı durumun daha diqqətçəkən formada nəzəri cəlb etdiyi müşahidə edilir. Bunun da səbəbi Əli Kərimlinin yanlış və səhv siyaset aparmasıdır. Artıq partiyadaşları ilə yanaşı, yaxın qohum-əqrəbəsi belə Ə.Kərimlinin məkrli siyaset aparmasından nəzəri qaldıqlarını və onun pozucu fəaliyyətini pislədiklərinin bildirdilər.

Nuhəli Kərimov: "Əli Kərimlinin yaramaz əməllerinin Kərimovlar nəslinə heç bir aidiyyəti yoxdur"

Redaksiyamızda olan Ə.Kərimlinin emisi uşaqları Ə.Kərimlinin əməllerindən xəcalət çəkdiklərini və onun xalqa və dövlətə zidd siyasetinə etiraz etdik-



lərini söylədilər. Kərimovlar nəslinin ağsaqqalı Nuhəli Kərimov bildirdi ki, Ə.Kərimlinin xalqa və dövlətə zidd siyasi fəaliyyəti, xalq arasında olduğu kimi, Kərimovlar nəslində də hiddət və qəzəb doğurur: "Ə.Kərimli xaricdən aldığı sıfarişlər əsasında ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağa çalışır. Bununla da, Kərimovlar nəslini gözdən salır. Bir növ bizi xalqla üz-üzə qoyur. Ona görə də, Kərimovlar nəsl olaraq, ondan imtina edir. Bildiririk ki, Ə.Kərimlinin yaramaz əməllerinin Kərimovlar nəslinə heç bir aidiyyəti yoxdur".

N.Kərimov onu da bildirdi ki, Azərbaycan inkişaf edir. Dünyada yeri və rolü daha da möhkəmlənir: "Bələ bir uğurlu proseslərin getdiyi bir məqamda əhəmiyyətsiz aksiyalar keçirməyə cəhd etmək erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil. Izlemişik, Ə.Kərimli və onun səyəş qrupu sosial şəbəkələr vasitəsilə insanları mitinqlərə dəvet edirlər. Bu mitinqlərə çəşitlərdə populist fikirlərdən, şer və böhtənlardan istifadə olunur. Kərimovlar nəsl olaraq, biz Ə.Kərimlinin bu çəşitlərlə etiraz edir və əməllerini pisleyirik. Ə.Kərimlinin siyasi fəaliyyəti milli maraqlarımıza ziddir, bize utanc gətirir".

Rəfael Kərimov: "Biz Əli Kərimlinin əməllerini pisleyirik"

Ə.Kərimlinin emisi oğlu Rəfael Kərimov da Ə.Kərimlinin siyasi fəaliyyəti-

nin dövlətçilik maraqlarına zərbə vurmağı hesablaşdığını bildirdi: "Biz Ə.Kərimlinin əməllerini pisleyirik. Bəyan edirik ki, əmimiz oğlu olmasına baxmayaraq, onun siyasi pozucu fəaliyyətinin bize heç bir aidiyyəti yoxdur. Kərimovlar nəsl olaraq ölkə Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyaseti, birmənəli şəkildə, dəstekləyir. Ölkəmizin hər yerində olduğu kimi, Saatlı rayonunda da geniş quru-



culuq-abadlıq işləri aparılır. Saatlı rayonu ilə Azadkəndi birləşdirən 40 kilometrlik magistral yol əsaslı şəkildə təmir olunub, yeni iş yerləri yaradılıb. İnsanların sosial veziyyətinin yaxşılaşdırılması üçün mühüm addımlar atılıb və qərarlar verilib. Biz sabitliyi, tərəqqini və inkişafı dəstekləyirik. Ə.Kərimlinin əməllerini ise qətiyyətlə pisleyirik".



Sadiq Kərimov: "Əli Kərimlinin fəaliyyəti ermənipərəst qüvvələrin maraqlarına xidmət edir"

Kərimovlar nəslinin digər nümayəndəsi Sadiq Kərimov da dünyada inkişaf edən dövlətlərdən olan Azərbaycanda Ə.Kərimov kimilərinin təxiabatlar və pozuculuq yolu ilə bu uğurlara kölgə salmağa cəhd etməsini pislediyi bildirdi: "Men də Ə.Kərimlinin yalan vədilərinə aldاناq, onun toruna düşənlərdən olmuşam. Təşkil etdiyi mitinqlərdə iştirak etmişəm. Amma səhvimi başa düşdüm, anladım ki, Ə.Kərimlinin fəaliyyəti ermənipərəst qüvvələrin maraqlarına xidmət edir. Ona görə də, ona etiraz edib, milli maraqlara xidmət edən qüvvələrin yanında oldum. Ə.Kərimlinin əməllerini pisleyirəm".

Ağaverdi Şəmmədov: "Azərbaycanın uğurlarına kölgə salmaq düşmən dəyirmanına su tökmək-dən başqa bir şey deyil"

Ə.Kərimovun qohumlarından olan Ağaverdi Şəmmədov ölkəmizdə gedən uğurlu iqtisadi və sosial inkişafdan danışdı. Bildirdi ki, nəinki Cənab Qafqazin, ümumiyyətlə, Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Azərbaycanın uğurlarına kölgə salmaq düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil: "Quruculuq-abadlıq işləri ölkəmizin hər yerində geniş vüsət alır və iqtisadi inkişafa nail olunur. İnsanların həyat şəraiti günü-gündən yaxşılaşır. Bütün bunları həyata keçirən, güclü-qüdrəti Azərbaycan quran Azərbaycan Prezidenti Cənab İlham Əliyevdir. Biz Cənab İlham Əliyevin xalqa, dövlətə

əsaslanan xeyirli, gərəkli siyasetini dəstekləyir və seçkilərdə də hamiliqlə Ona səs verəcəyik".

Elxan Kərimov: "Qara, məkrli qüvvələr bu uğurlara kölgə salmağa çalışırlar"

Ə.Kərimovun emisi oğlu Elxan Kərimov da ölkəmizdə geniş vüsət alan inkişafdan, həyata keçirilən elmi və mədəni uğurlardan danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin apardığı məqsədönlü siyaset nəticəsində, Azərbaycanın hərbi qüdrəti günü-gündən artır: "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrəti işgalçı Ermənistani vahiməyə salıb. Bu hərbi güc və qüdrət aparılan düzgün siyaset nəticəsində əldə olunub. Qara və məkrli qüvvələr



bu uğurlara kölgə salmağa çalışırlar. Ancaq onlar buna nail ola bilməyəcəklər. Xalq Prezident İlham Əliyevin ətrafində six birləşib".

Dilqəm Kərimov: "Əli Kərimli kəndə qayıdır, tarlada pambıq əksin və ya sahədə taxıl becərsin"

Kərimovlar nəslinin başqa bir nümayəndəsi Dilqəm Kərimov isə, Ə.Kərimlinin siyasetlərə deyil, kəndə gəlib, ekin-biçinlə məşqül olsa, daha yaxşı ola biləcəyini söyledi: "Respublikamızın hər yerində olduğu kimi, Saatlı rayonunda, o cümlədən, Azadkənddə geniş iş yerləri yaradılıb. Siyaset Ə.Kərimlilik deyil. Yaxşı olardı ki, Ə.Kərimli kəndə qayıdır, tarlada pambıq əksin və ya sahədə taxıl becərsin. Digər kənd təsərrüfatı işləri də var. Beli götürüb, suvarma ilə də məşqül ola bilər".

Nuhəli Kərimov: "Biz Əli Kərimliyə nifrat edirik"

Kərimovlar nəslinin ağsaqqalı yenidən söz alaraq, bildirdi ki, onlar Ə.Kərimlinin siyasetinə "yox" deyirlər və fəaliyyətini pisleyirler: "Əminliklə deyə bilərəm ki, heç zaman, nəinki Azadkənd, ümumiyyətlə, Saatlı rayonundan "Milli Şura"nın keçirmək istədiyi mitinqlərə gələn olmayıacaq. Biz Ə.Kərimliyə nifrat edirik. Onun əməllerini pisleyirik. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, Ə.Kərimlinin pozucu fəaliyyəti ilə bağlı ciddi tədbirlər görsün".

N.Kərimov onu da bildirdi ki, her bir azərbaycanlı kimi Kərimovlar nəslinin nümayəndələri də ölkə Prezidenti Cənab İlham Əliyevin siyasetini dəstekləyir və bu siyasetin davam etdirilməsi üçün 11 aprel prezident seçkilərində yenidən Onun Prezident seçiləməsi üçün səs verəcəklər: "Xalq - Cənab İlham Əliyev birliyi dönməzdər, sarsılmazdır və bu birliyə ermənipərəst qüvvələrdən maliyyələşən Ə.Kərimli, İ.Qəmər, C.Həsənli və A.Hacılı kimi pozucu şəxslər xələl gətirə bilməz".

i.ƏLİYEV

Bayram günlərində "ASAN xidmət" və "ASAN Kommunal"da qeyri-iş günü olacaq

Martın 20-25-de Novruz bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, martın 26-dan etibarən vətəndaşlar mərkəzlər müraciət etməklə müvafiq xidmətlərdən yararlanı bilərlər. Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı etraflı məlumatı 108 "Çağrı" Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Novruz bayramı ərefəsində sərnişin daşimanın teşkil edilməsi məqsədilə 16/15 sayılı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. Azərbaycan Demir Yolları QSC-dən SIA-ya verilən məlumatə görə, Qatar 18 mart 2018-ci ildən 1 apel 2018-ci ildək həftədə iki dəfə - Naxçıvandan həftənin VII və IV günləri saat 11:40-da yola düşəcək, Məşhəd stansiyasına həftənin V və I günləri saat 19:25-de çatacaq. Qatar 17 mart 2018-ci ildən 3 apel 2018-ci ildək Məşhəddən həftənin VI və II günləri saat 00:30-da yola düşəcək, həftənin VII və III günləri saat 08:45-de Naxçıvana çatacaq. Söyügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqəlerinin davamlı inkişafına da dəstək olur.

Optik internet, rəqəmsal TV və mobil rabitə xidmətləri bir "Qutu"-da



"Nar" istifadəçilərin xərcləri və vaxtına qənaət etmək imkanı verən "Qutu" təklifi yenilədi. "Qutu" özündə ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə dənisiq dəqiqlikləri təqdim edən, mobil internet xidmətlərini birləşdirən unikal təklifdir.

22 AZN-dən başlayan yeniləmiş "Qutu" paketlərinə tərifdən dəqiqlik bonusları əlavə olunaraq ölkədaxili bütün istiqamətlərə zənglər üçün 1000 dəqiqliyədək dənisiq, 3 GB-dək mobil internet və süreti 40 MB-dək olan optik internet təqdim edilir. "Basic" paketinə daxil olan TV kanalların sayı 200-dək artırılmış və 40 HD kanal əlavə edilmişdir. Yeniləmiş "Qutu" paketlərinən yararlanmaqla istifadəçilər artıq rabitə xərclərinə 70%-dək qənaət edəcəklər.

"Qutu" təklifi hər bir istifadəçiye ona uyğun olan paketi seçmək imkanı yaradır. Yeniləmiş təkliflərden yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq kifayətdir. Qeyd edək ki, "Qutu" təklifi "Nar" və "CityNet" provayderi tərəfinən təqdim olunur. "Qutu" Azərbaycanın rabitə bazarında optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir.

"Azerfon" şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticaret nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsinə abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzəreçarpacaq dərəcədə artırımı və səs təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim edib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

ABŞ-in ikili standartları

Azərbaycanın işgal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binalında qondarma rejimi təbliğ edən tədbir keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu baxımdan, təkcə Azərbaycan cəmiyyəti deyil, dünya ictimaiyyəti tərəfindən müzakirə mövzusuna çevrilib. Həmçinin, ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirilməsinə icazə verilməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-in rəsmi mövqeyinə uyğun olmadığı üçün ictimai qınağa səbəb olub.

Azərbaycanla digər sahələrdə tərəfdəşliq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addım Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəqışası ilə əlaqədər ABŞ-in mövqeyinin dəyişməsi kimi qiymətləndirilir və qərəzlə hesab edilir. ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu şuranın konseensusla qəbul edilmiş müvafiq qətnamələrinin təhlükəsizliyinin yerine yetirilməsinə, Ermənistən qoşunlarının Azərbaycanın işgal olunmuş ərazilərində çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmamasına çalışmalı olduğu halda, ABŞ-in bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət ki-mi də qiymətləndirilir.

ABŞ qərəzsizliyini və obyektivliyini şübhə altında qoydu

Qondarma rejimin temsilcisi Bako Saakyanın səfəri sebəbindən ABŞ səfiri Azərbaycan XİN-ə çağırılıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentiñə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirək, Azərbaycanın etirazını ABŞ tərəfəne çatdırıb. Azərbaycanın mövqeyi dəyişməzdır və Qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələri Ermənistən pasportu ilə Avropa, Amerikaya və digər ölkələrə gedə, orada qondarma rejimin nümayəndələrinə sanksiyalar tətbiq etmək əvəzinə, onların ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların növbəti təzahürüdür. Əgər ABŞ bir tərəfdən, münəqışının danışçıları yolu ilə həlliye çağırış edirəsə və digər tərəfdən, qondarma rejimin təbliğine imkan yaradırsa, deməli, Azərbaycanın işgal olunmuş ərazilərdə qeyri-qanuni əməllərə göz yumur və bununla da, qərəzsizliyini və obyektivliyini şübhə altında qoyur. Əslində, bu addımı ilə danışçılar prosesinə ciddi şəkildə xələl getirən ABŞ, regionda gərginliyin artmasına xidmət edir. Həmçinin, davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səyləre ciddi zərər vurur. Məhz buna görə də, ABŞ öz imicini itirir, istə-

Azərbaycan xalqının, istərsə de beynəlxalq ictimaiyyətin gözündə heçə enir. Bir sözüle, ABŞ-in bu addımı ona olan münasibətə esaslı dərəcədə zərbə vurur.

Kannon binasının qarşısında Azərbaycan icması üzvlərinin iştirakı ilə etiraz aksiyası keçirilib

Ermənistən ABŞ-dakı səfirliyi, Azərbaycanın işgal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ nümayəndəliyi, Amerika Erməni Assambleyası, öz büdcəsi-ni Birləşmiş Ştatların erməni icmasının hesabına doldurun Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə bir neçə ermənipərest qanunverici dəvət edilmiş ilə eyni vaxtda Kannon binasının qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil olunmuş, Vaşinqton və etraf rayonlardakı Azərbaycan icması üzvlərinin iştirak etdiyi etiraz aksiyası keçirilib. Nümayişçilər əllərindən Saakyanın, Sarksyanın hərbi canı olmalarını təsvir edən plakatları, Ermənistən Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Xocalı soyqırımı və BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumatları aksiyaya qoşulanların, eyni zamanda, ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar. Təkcə azərbaycanlılar deyil, hətta binanın qarşısından keçən və binaya daxil olan bir çox şəhər sakinleri etirazçıları yaxınlaşaraq Ermənistən Azərbaycana qarşı təcavüzüne qarşı çıxıb, soydaşlarımızın aksiyasına dəstək olduqlarını bildirmələri isə, ondan xəber verir ki, ictimaiyyətin, insanlığın mövqeyi terrorçuluğa qarşı birmənalıdır və ABŞ qınaq obyektiidir. Şəhər sakinlərinin etirazçıları qoşulmaları həm de ikili standartların mövcudluğuna artıq zərre qədər şübhə yeri qoymur. ABŞ Azərbaycanlıları Şəbəkəsi, eyni zamanda, Konqresin bütün üzvlərinə Ermənistən Azərbaycana qarşı təcavüzü barədə daha geniş məktub göndərib. Bununla Konqresin bütün üzvlərinin qondarma rejimi Vaşinqtonda reklam edən ermənipərest şəxslərə və qurumlara məhəl qoymamağa, Azərbaycanın ərazisində məlki əhaliyə qarşı bir neçə qətləm töötmiş hərbi canı qrupunun bir üzvü olan Bako Saakyanın dəvətini rədd etməyə və siyaseti ABŞ-in milli maraqlarına uyğun olmayan Ermənistəni pisləməyə çağırıb. ABŞ Azərbaycanlıları Şəbəkəsinin etirazlarından sonra həmin şəxsin bir de Amerikaya buraxılacağını, yaxud buraxılmayacağını deyə bilmerik, amma hər halda, ABŞ öz nüfuzunu təhlükəyə atmaqdan çəkinməkdə maraqlı olmalıdır.



Azərbaycan parlamenti adekvat addım atsa, ABŞ-in reaksiyası necə ola bilər?

ABŞ dünya nizamına bir növ özünün cavabdehlik daşıdığını bəyan edir və bu baxımdan, ondan beynəlxalq hüquq normalarına əməl olunması tələbi və gözləntiləri ən yüksək səviyyədədir. Bu gözləntilərin fonunda Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın Vaşinqtona səfəri və onun Konqresdə keçirilən dinləmələrdə iştirakı dünyadan fövqəldövləti, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrə olan ABŞ-in nüfuzuna ciddi zərbə olduğu inkar edile bilməz. Əgər ABŞ rəsmi şəkildə bildirirsə ki, Dağlıq Qarabağ adlı bir qurumu tənimsir və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, o zaman rəsmi müstəvidə belə səhvələrə yol verməsi nə ilə izah oluna bilər? Əgər Azərbaycan parlamenti adekvat olaraq, bəyan etsə ki, Kaliforniya ştatının ABŞ-dan ayrılmasını dəstəkləyirik, buna ABŞ-in reaksiyası necə ola bilər? Belə bir mövqeyi bəyənə bilərmi? Əlbəttə, yox. Bu baxımdan, Azərbaycanın ABŞ-in bu addımına əks-reaksiyasını da qəbul etmək məcburiyyətdədir. Konqres heç də özəl şirkət deyil və ABŞ-in hakimiyət qanadı olaraq Ağ Ev administrasiyasının siyasetini dəstəkləməlidir. Eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədr dövlətlerinin hər hansı birinin, ələlxüsə, ABŞ-in mövqeyi separatçı rejime açıq və ya üstüortülü “məhəbbət” ifadə edirəsə, bu ikili standartların təzahürüdür və buna heç bir halda haqq qazandırmaq mümkün deyil.

Krımın Rusiyaya ilhaqi ilə bağlı beynəlxalq müstəvisində baş verənlərə nəzər sal-saşaq, görərə ki, ABŞ Rusiyaya qarşı bunulla bağlı tətbiq olunan sanksiyaları sərtləşdirir. Krımın və Donbasın rəhbəri rahatlıqla hənsə Avropa ölkəsinə, ABŞ-a səfər edə, yaxud parlament səviyyəsində dəvət vərəqə bilərmi? Əlbəttə, yox. Bəs nəyə görə Azərbaycan ərazisində bunun şahidi olmurraq? Məger ABŞ rəsmiləri bilmirlər ki, Ermənistən Azərbaycan ərazilərini işgal edib? Əlbəttə, bilirlər. Hette bunu təsdiq də edirlər. Nəinki ABŞ, hətta BMT kimi mötəbər bir təşkilat da bunu təsdiq edir və qətnamələrində

bu fakt özünü təsdiq edir. O zaman, bəs niyə işgalçıyla qarşı sanksiya tətbiq edilmir? Bütün bu faktlar ikili standartların tətbiqini təsdiq etmirmi? Bundan sonra hansıa separatçı rejimin rəhbəri münəqışının həllində konstruktiv mövqə tutarmı? Separatçıları dəvət etməklə, Azərbaycanı təslimciliyə təhrik etməyəməmələrlər? Niyə ABŞ Konqresi saxta məlumatların yayılması və mübahisəli məsələlərin qanuniləşdirilməsində adından istifadə edilməsinə yol verir?

Arsax dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığı halda, Vaşinqtondan ikili standart

“Modern Diplomacy” nəşrində dərc edilmiş “Saxta dövlətin nominal rəhbəri Bako Saakyan ABŞ Kapitolisində saxta mükafat alacaq” adlı məqalənin müəllifi Yudjin İldi qeyd edir ki, “Arsax” 1988-1994-cü illər mühabəsi zamanı Ermənistən tərəfindən, faktiki olaraq, işgal edilmiş Azərbaycanın Dağlıq Qarabağ regionudur və bu ərazilər qədim dövrələrdən etibarən Azərbaycana məxsus olmuşdur. 1988-ci ildə təcavüzkar fəaliyyətə başlayan Ermənistən altı il sonra, yəni atəşkəs rejimi elan edildikdən sonra, Azərbaycan ərazilərinin 20%-ni, yeni Qarabağı Ermənistən tərəfindən dəsteklənən separatçıların nəzarətində saxlayıb. Müəllif mühabəsi zamanı 30 min azərbaycanının qətlə yetiriləməsini, 50 min nəfərin yaralanmasını, Ermənistən Dağlıq Qarabağda apardığı etnik təmizləmənin nəticəsi olaraq, 724 min insanın məcburi köçküne çevriləməsini də qeyd edir.

Dünya ictimaiyyəti, nüfuzlu nəşrlər Azərbaycan həqiqətlərini bildiyi və qəbul etdiyi təqdirdə, necə ola bilər ki, ABŞ kimi özünü demokratiya carşısı elan etmiş, fövqəldövlət hesab etmiş bir güc bundan xəbərsizdir? “Dağlıq Qarabağ Respublikası” adlandıran Arsax dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığı halda, BMT-nin hər bir üzvü evvelki tek Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd etdiyi halda və bu regiona nəzarət etməkdə davam edən Ermənistən tərəfindən qanunsuz olaraq, işgal edildiyini etiraf etdiyi təqdirdə, ABŞ-in bu addımı fərqli yanaşma və ikili standartlar deyilmə? Maraqlıdır, ABŞ-ı belə mövqə tutma-

ğa, ikili standartlar yürütmeye vadar edən nədir? Ermənistən elə bir nüfuz sahibi deyil ki, yaxud hansıa tebii ehtiyatlara maliy ölkə deyil ki, bu dünyadan en nüfuzlu dövlətlərindən biri onun şıltaqlıqları qarşısında aciz qala, yaxud nazi ilə oynaya. Belə olan halda, bəs ABŞ-in maraqları nədən ibarətdir və öz nüfuzunu niye bu xırda bir dövlət, kiçik bir xalqın və etnosun yolunda təhlükəyə atır?

Saakyanın ABŞ-da normal qarşılığının, bir daha sübut etdi ki, Vaşington münaqişənin həll prosesində işgalçını öz adı ilə çağırmadı və həttə bundan sonrakı dönmələrde Qarabağ separatçılarının ABŞ-dan dövlət seviyyəsində yardım gözləntisi də yaranıb. Faktlar sübut edir ki, Saakyanın Amerika səfərinin pərdəearxası məqamları da var və bu,

inkar edilə bilməz.

Saakyanın Amerika səfərinin pərdəearxası məqamları

Yerevanı özünün bölgədə "forpostu" adlandıran və daim onu himayə edən Rusiya- dan fərqli olaraq, ABŞ-in bu ölkə ilə bağlı her hansı geosiyasi planı ola bilməz və Dağlıq Qarabağa, ələlxüsus, Ermənistana müəyyən diqqət ayırmışa vadar edən bir səbəb varsa, bu da həmin ölkələrdə yaşayan erməni əsilli seçicilərdir. Bako Saakyanın növbəti ABŞ "səfər"ində bu prizmada ya-naşmaq daha doğru olar. Sözsüz, bu fakt ABŞ hökumətinə məsuliyyətdən tamamilə azad etmir. Amma seçici naminə demokra-

tiyanı, insan haqlarını tapdalamasını ABŞ kimi bir dövləte yaraşdırmaq çox çətin olsa da, reallıqla barışmaq məcburiyyətindəyik. ABŞ-in güzəste gedəcəyinə əmin olan hə-yasız ermənilər de bu səfərdən bir az "ağ-laşma" qoparmaq, bir azca da dilənməkçün istifadə etmək niyyətindədirler.

Amerika kimi dövlətin neyinse xatirine bir qrup erməninin elində qalması, bizim üçün arzuolunmaz olduğu kimi, ABŞ üçün daha çox acınacaqdır. Hər bir halda səhbət təkcə Azərbaycanın torpaqlarını işğal edənlərə yer ayrılmışından getir. Əlbətə, Azərbaycan öz konstitusion haqlarını tələb edir və qondarma dövlətin əldəqayırma prezidentinin qəbul etməsinə və ölkəmizə qarşı ikili standartlar həyata keçirilməsinə narazılığını bildirir. Amma məsələnin ABŞ üçün

daha acinacaqlı məqamları var və qəbul etmək məcburiyyətindədirler ki, bir ovuc erməni seçicisinin səsində sahib çıxməq üçün dövleti, onun geləcəyini, dəyərlərini özləri öz ellər ilə təhlükəyə atırlar. Eyni zamanda, bu gün bütün dünyaya özünü ən demokratik dövlət kimi təqdim edən ABŞ nüfuzunu da itirmək təhlükəsi qarşısında qoyur. Belə davam edəcəkse, Azərbaycan kimi digər dövlətlər de ABŞ-ı, əslində, demokratik deyil, ikili standartlar siyaseti yürüdən bir dövlət kimi tanışacaq və bu baxımdan, Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın Vaşingtona səfəri və onun Konqresdə keçirilən dinləmələrdə iştirakı dünyının fövgəl, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin, ABŞ-in nüfuzunu təhlükə altına alacaq.

Siyasi şərhçilər ABŞ-a etiraz etdilər

Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın ABŞ-a səfər edərək, Konqresdə çıxış etmesi Azərbaycan cəmiyyətində ciddi etiraz və ABŞ-a qarşı narazılıq yaradıb. Səhbət etdiyi-



miz müsahiblərimiz bunun Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-in vəsiyyətlik prinsiplərinə zidd olduğunu bildirdilər.

ATƏT-in Minsk Qrupu həmsədrləri ilə regiona səfərləri çərçivəsində müzakirələr aparılması mümkünür. Həm azərbaycanlı, həm erməni icmalarının nümayəndələri ilə görüş anlamında bu dəvet tamamilə beynəlxalq sənədlərə zi-



dir. Heç bir halda, buna müsbət don geyindirmək mümkün deyil. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasetinə son qoymalı və bəyan etdiyi prinsiplərə sadıqlığı yoxlamaq istəyir.

na pozulması deməkdir. Daha da irəliyə gedərək, bu adamı Konqresdə təmtəraqla qarşılıqlar, deməli, onu tərəf olaraq qəbul edirlər. ABŞ münaqişənin həll olunmasında tərəf kimi iştirak edir və üzərinə öhdəliklər götürür. İndi



isə nümayişkarcasına bu öhdəlikləri pozur və heç bir beynəlxalq hüquqi öhdəliklərə, nəinki əməl etmir, hətta onları ayaq altına atır. Haqlı olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyi adıçəkilən ölkənin səfirliyinə nota ünvanladı. Onun məsələyə aydınlıq gətirməsini tələb etdi. Budur ABŞ-in demokratiya oyunu, demokratiya pərdəsi altında çıxardığı oyunlar. Onlara lazımlı gələndə, dövlətlərin daxili işlərinə qarışır, münaqişeli zonalar yaradırlar və onlardan məqsədləri naminə istifadə edirlər. Dönyadakı bütün münaqişəli zonalar istə ABŞ-in, istərsə də digər böyük dövlətlərin birbaşa rolü var. Dönyadakı ikili standartların və ədalətsizliklərin həmmüelliflərindən biri də elə ABŞdır. Yəni məsələ ondadır ki, Azərbaycanın zorla cəlb olunduğu münaqişənin həllinin yubanmasının səbəbləri bu ikili standartlarda, bu haqsızlıqlardadır. Azərbaycan Respublikasının 20 faiz torpağını işğal etmiş, bir milyondan artıq insanın yurd-yuvalarından didərgin salınmasının, minlərlə günahsız mülki əhalinin məhv edilməsinin səbəbkəri olan təcavüzkar Ermənistana qarşı heç bir tədbir görülməməsi, beynəlxalq təşkilatların münaqişənin həll olunması ilə bağlı qəbul etdikləri qərar və qətnamələrin yerinə yetirilməməsinin başında da böyük dövlətlərin siyasi riyakarlığı dayanır.

GÜLYANƏ

Millət vəklili: "Forum ölkəmizə dəstək verənlərin sayını artırır"

"P" aytaxt Bakıda VI Qlobal

Forumun keçirilməsi həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, bunu dünya üçün böyük əhəmiyyət kəsb etməsini forumda iştirak edən şəxs-lərdən də görmək olur: "50 ölkədən 500-dən çox qonaq, o cümlədən bir neçə ölkənin prezidenti, baş nazir, nazirlər, keçmiş prezidentlər, elm adamları və dünyada tutduğu mövqeyi ilə seçilən ayrı-ayrı sahələrin temsilcileri iştirak edirlər. Qloballaşan dünyada ziddiyətlər günü - gündən dərinləşir, yeni problemlər meydana gəlir, dünyada balans pozulur. Belə bir zamanda siyasetçilərin bir araya gəlməsi, diskussiyalar aparılması, ümumi bəyanata imza atmaları çox vacibdir. Bu prosesi məhz Azərbaycan teşkil edir və dünyaya öz sühħsevərlik missiyasını təqdim edir. Belə bir qloballaşan problemlə ölkəmiz də üzüze qalıb. Torpaqlarımızın 20%-i işğal altındadır. Soydaşlarımız etnik təmizlənməyə məruz qalıb. Bu baxımdan VI Qlobal Bakı Forumu ölkəmizin və regionun mövcud problemlərinin dünya səviyyəsinə təqdim edilməsi üçün əvəzolunmaz platformadır. Həm də forum iştirakçıları ölkəmizin inkişafı ilə tanış olacaqlar və bunu da ölkəmizin turizm potensialının təqdimatında bir fırsat hesab edirəm. Həm də bu forum Azərbaycanın dostlarının sayını artırır ki, bu da beynəlxalq arenalarda ölkəmizə dəstək verənlərin sayını artırır".



Siyasi şərhçi Azər Həsət:

- ABŞ, dövlət olaraq, bu münaqişənin həllində vasitəcilik edir. Belə olan halda, vasitəçi münaqişə tərəflərindən müəyyən məsafədə dayanmalı, norma və qaydalara uyğun hərəkət etməlidir. Amma terrorçu Bako Saakyanın həmin ölkəyə dəvət edilməsi, onu göstərir ki, ABŞ-da bəzi hakim dairələr bu qaydaları pozur və tərəf tutur. Tərəf tutulursa, obyektiv vasitəcilik şübhə altına alınır. O baxımdan, təəssüfə qeyd etməliyəm ki, ABŞ bu addımla özünün xoş məramını ciddi şəkildə zədələmiş oldu.

Politoloq Elçin Mirzəbəyli:

- Dağlıq Qarabağdakı işgalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Amerika Birləşmiş Ştatlarının, həmçinin, ATƏT-in Minsk Qrupundakı prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddidir. Bütövlükde, bu, ümumi hərəkətdir və heç bir halda əsaslandırılması mümkün deyil. Təbii ki, bunu xoşməramlı səfər kim qiyətləndirməyə, don geyin-dirməyə çalışırlar. Amma nəzerini zə çatdırırm ki, separatçı rejimində digər nümayəndələri ilə yalnız

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:

- Qondarma rejimin "prezidenti" kimi təqdim edilən Bako Saakyanın ABŞ-a səfəri və Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi dünyada iyrənc siyasi oyunlarının əsas müəlliflərindən birinin ABŞ olduğunu bir daha göstərir. Bako Saakyan Dağlıq Qarabağda yaşayır və o, Azərbaycan vətəndaşıdır. Amma göründüyü kimi, o, saxta Ermənistən passportu ilə Amerikaya səfər edir və orada konqresmenlərlə görüşür və danışqlar aparır. Amerika Birləşmiş Ştatları kimi dünyada özünü demokratiyanın mərkəzi sayan bir dövlət bu saxta passport daşıyıcısını qəbul edir. Hənsi ki, Saakyan Azərbaycan vətəndaşdır və ona vizanı ABŞ-in Azərbaycandakı səfirliliyi verməlidir. Saxta sənədə viza alan bu dələduza ABŞ-in Ermənistəndəki səfirliliyi viza verir-sə, bu, artıq bütün diplomatik qanunların pozulması deməkdir. Həm də bilərəkdən, həyasızcası-

Ramin Məmmədov:
"Azərbaycan özünəməxsus seçki mühitinə sahibdir"

"A" prelin 11-de Azərbaycanda növbəti prezident seçkilərinin şahidi olacaq. Artıq namizədlərin təbliğat-təşviqat kampaniyasına sayılı günlər qalıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədri-nin müavini Ramin Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti ölkəmizdə gedən proseslərə hər zaman birmənalı şəkilde obyektiv, qərəzsiz və düzgün münasibət göstərib: "Təbii, mən inanıram ki, bu seçkilərdə de istisna hal olmayıacaq. Azərbaycan ictimaiyyəti, vətəndaşları öz gelecekleri üçün və öz gelecekleri naminə təbii ki, 11 aprel seçkiləri günü seçki məntəqləri-nə gedib doğru, düzgün və inamlı gelecəyə səs verəcəklər".



Azərbaycanda olan seçki mühitinə gəldikdə isə sədr müavini bildirib ki, ölkəmizdə aparılan siyaset, mövcud stabil həyat (həm təhlükəsiz, həm də iqtisadi problemlərin həlli nöqtəyi-nəzərdən) kifayət qədər qənaət-bəxşdir: "Azərbaycan vətəndaşı rahatdır, ölkə vətəndaşı özüne, öz dövlətine güvenir. Neticə etibarile seçki mühiti dedikdə kifayət qədər yüksək, firavan və rahat bir sərafitin şahidi olur. Model məsələsinə gəldikdə isə qeyd etmək istərdim ki, hər ölkənin özünəməxsus seçki prosedurları və təbliğat aparmaq qaydaları var. Təbii ki, Azərbaycan da özünəməxsus seçki mühitine sahibdir".

Demokratiya nağılinin muzdurları

I yazı

Üzerinde uzun müddet düşünülmüş, zaman ve zemin için hesaplanmış, şekili ve ölücüsü doğru seçilmiş ve en esası hedef kütlesi dəqiq təyin edilmiş fəaliyyətdir. Məqsəd daxili (ve ya xarici) düşməni insanlıdan kənar obrazda göstərmək və nifret yaratmaqdır. Yəni elə sözələr, ifadələr, kəlmələr var ki, ya onlardan istifadə etməklə və ya lazımlı gəldiyi anda istifadə etməmekle "düşmən" heç görmədiyi işlərdə günahlandırılır, beyninlərə qorxulu imic formalşdırılır. Əksər vaxt təbliğatla "düşmən" in gerçək və ya xəyali yanlışlığın (haq-sızlığın) günahkarlığı olduğu hissi yaradılır. Təbliğatın təsirli olması üçün uydurulan "rəvayət" inandırıcı, sadə, maraqlı, tutarlı, tez-tez tekrarlanan, regional və ya ümumi həqiqətlərə uyğunluğu hesablanır. Professor Nikolas Battle'in sözlərinə görə, "Dünya üç sinif insanlara bölünüb: hadisələrin məcrasını yönəldən az qism, hadisələrin gedisiatını izleyən müəyyən qism və baş verənlərdən heç nə anlamayan əksəriyyət". Təbliğat, xüsusən, mücadilənin sonunu müəyyən edəcək tərəfsizlər, fikri olmayanlar və tərəddüd içində olanlar üzərində qurulur. Yəni hədəf insan beynidir, beynini idarə etməyi bacarmaqdır.

* * *

Çinli general Sun-Tzu, 2500 il önce bu haqda yazdırdı:

* Düşməni en yaxşı olanlarını, dəyərlərini gözden salın.

* Düşmən ölkələrin xaqanlarının (rəhbərini) uğurlarını kiçildərkən şöhrətlərinə kölgəyə alın, zaman gəldikdə, xalqın bu uğurları xor görməsinə çalışın.

* Adı və alçaqlar insanların işbirliyindən yararlanın.

* Düşmən xalq aralarında narazılıq və münaqışlər yayın.

* Deyərlərini gülünc hala getirin.

Bu qeydlərin ölkəmizə qarşı aparıldığına sübut etmək üçün eləvə faktlar sadalamağa ehtiyac var, yoxsa necə deyərlər, "eləvə şərhə ehtiyac yoxdur"?

* * *

Hardadır o düşmən dəyirməni?

Haradada 2-3 ayın səhəbəti olar. Vaxtile vəzifəde olmuş, istefaya gedəndən sonra "müxalifət" ciyə çevrilmiş birisi ilə səhəbətimiz oldu. Sosial şəbəkələrdə yazılın bütün neqativləri ardıcılığıl öz sözü imiş kimi danışdı. Səbrə qulaq asdım. Ümumiyyətə, qarşı tərəfi təsir altına salmaq üçün əsas üzüllərdən biri qarşındakını sona qədər dinləməkdir. İmkən verin, insan bütün enerjisini xərcəsin. Alovlu "müxalif" sonda kinayə ilə belə dedi: "bizi (?) düşmən dəyirmənə su tökməkdə günahlanırlar. Haradadır o düşmən dəyirməni, gəsterin gedek biz də görək". Dəhəstə gəldim. Beləsinə neyi izah edəsən ki, dəyirmən boyda daş göydən olənməsin?

İnformasiya mühərribəsinin "su tökülen dəyirmən" uzlaşdırmağa çalışaq. Əvvəlcədən deyim ki, mətbuatda, sosial şəbəkələrdə "5-ci kolon", erməni lobbisi, erməni agenturası, PIN, Leyla Yunus ifadələrini söz xatirine istifadə etməkdən çox uzağam. Əlimdə olan faktlara, şəhərlər və analitik təfəkkürə əsaslanaraq fikirlərimi çatdırmağa çalışıram. İndi yazı başlayan kimi yenə "erməni dəyirməni" ifadəsi siizi narahat etməsin. Vacib bilib, startda bu mövzuya toxunuruq.

Qeyd etdik ki, yalan, hədələmə və ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə digər ölkənin apardığı siyaseti gözden salmağa çalışın xalqla ordu arasında nifaq salır, bir sözələ, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxır. Gəlin, ermənilərin inforrnasiya savaşında hansı məqsədlər güddüyünü, nələrə əl atdıqlarına ümumi baxaq. Bu haqda en tutarlı mənbələrdən biri tanınmış politoloq Əli Hacızadənin yazısıdır. O, ermənilərin inforrnasiya savaşında məqsədilərini aşağıdakı kimi qruplaşdırır. Beləliklə, bu 20 illik inforrnasiya sa-



Sənan Nəcəfovun yazısı

vaşında ermənilər çalışıblar ki...

...İşgal olunmuş torpaqları qaytarılmamaq üçün ermənilərin haqqı olduğunu dünya icti-mayyətinə sübut etsinlər;

... Öz "müstəqilliyini" Azərbaycandan öncə "elan etmiş" Qarabağın qurban, Azərbaycanın isə təcavüzkar olduğunu göstərsinlər;

... Naxçıvanın və Azərbaycanın digər torpaqlarının da Ermənistana məxsus olduğunu tarixi "faktlara" sübut etsinlər;

... Xocalı faciəsini ermənilər tərəfindən töredildiyini deyil, məhz Azərbaycanın tərəfinin inforrnasiya şəntajı məqsədilə həyata keçiril-

dikleri təbliği aparmaq üçün ermənilər müxtəlif üsullardan və vasitələrdən istifadə edirlər.

Bura açıq- aşkar yalan və dezinformasiya xarakterli xəbərləri yaymaq, yalanla doğrunun qarışdırıldığı xəbərlər yaymaq, montaj edilmiş fotoşəkillərdən və videomateriallardan istifadə, habelə, pullu "xidmət" göstərən əcnəbi müəlliflərin xidmetindən yaranma və digər buna oxşar vasitələr daxildir.

Aprel döyüşləri ilə bağlı təxribatları, "bir təpəye görə bu qədər iğidin nəhaq qurban verildiyini" iddia edən vicdansız replikalar, Leyla Yunusun qaynı - Ramis Yunusun bu əməliyyatları aşaqlayıcı şəhərlərini, separatçı rejimin baş qulduru bako saakyanın (xahiş edirəm bu məxluqun adının kiçik hərflərə yazılmasını səhv kimi qəbul etməyin müəllə) ABŞ-a səfəri zamanı Avropada qəfil meydana çıxmış "qəhrəman" Orduxanın öz "ordusuna" Nyu-Yorkda Azərbaycan sefirləyi qarşısında etiraz aksiyası keçirməyi tapşırması, PIN təşkilatının məaliyyəsi ilə "Meydan" TV-nin fəaliyyəti, Leyla Yunusun Avropa Məhkəməsində Azərbaycan əlehine 2 iş qaldırmamasını və s. saymaqla bitməyəcək basqı metdolarına xatırlayın. İnformasiya mühərribəsi başqa nə cür olur? IM mahiyyətini anlamaq üçün bu hadisələri xatırlamaq yeterlidir. Yaxud eksinə, IM deyərən Ermənistanın Azərbaycana qarşı apardığı bu yaramaz şouları düşünün. Bu mövzuya bir daha qayıdaqıq. Hələlikse...

Faşist Almaniyasının təbliğat naziri Joseph Goebbels "Yetərinə böyük yalan danışarsınızsa və təkrar edərsənizsə, sonda insanlar buna inanmağa başlarlar" deyir. Bu, böyük Yalan Nəzəriyyəsinin əsas prinsipidir.

Mütəxəssislər bunu belə izah edirlər. Alt-şüurumuzda etdiyimiz hər bir hərəket təbətin qanunlarına tabedir. İnsan məlumat toplayaraq bu qaydaları ya qəbul edir, ya rədd edir. Gündəlik işlərdə qəbul ve ya inkar edilən şey təbiət qadağası halına gelir. İnsan tanınmış və ya yaxın çevrəsində olan insanlar təbiət olaraq inanır. Hər hansı bir tanınmış insan doğru ya yanlış deməsindən asılı olmayaraq onu dinləyənlər ilk vaxtlarda düşüncəni işə salaraq yanlışa doğrulu ayırd edə bilir. Yalnız altşühr səviyyəsində yanlış doğru kimi qəbul olunur. Şür yorulmayana qədər alt şüura üstün gelir və təbii olaraq, insanlar yanlışa inanırlar. Ancaq bir şeyi təkrar dinləmək, hər yerdə eşitmək və oxumaqla insan beynini bulandırmış mümkündür. Bununla da, təbiət qanunları öz işini görür və insanlar üçün yanlış adiləşir. Təkrar edirik: o vaxta qədər ki, insan öz ağılı və düşüncəsi ilə çalışırsa yanlışları qəbul etmir. Cəhalet və yalanın insan şurunu ilə deyil, təbiət qanunlarına tabe olanlarla dostluq edirlər.

Bəs Böyük Yalan nəzəriyyəsi nə deyir?

* İnsanların beynin tənbəliyinə əmin olaraq hərəket edin.

* Bir şeyi davamlı surətdə təkrarlasanız, kütłə onun haradan gəldiyini unudar, çox keçməz ki, öz fikri kimi qəbul eder.

* Söylədiyiniz yalan nə qədər böyük olarsa, o qədər təsirli olar, kütłə böyük yalanlara kiçik yalanlara nisbətən daha çox inanar.

* Səhv etdiyinizi, yanlış yolda olduğunu əsla qəbul etməyin.

* Yalan söyleyin, mütləq inanan tapılacaq.

* Qəbahət və günahı əsla boynunuza götürməyin.

* Özünü müdafia etməkdənə, qarşı tərəfi buna məcbur edin, şer atın, özünü müdafia etse de, ləke qalacaq.

* Bir rəqib (düşmən) obrayı formalaşdırın, hücuma keçin.

* Əsas aydınlar, ziyalılar deyil, kütłəni hədəfə alın, onları aldatmaq asandır.


Beləliklə, yazı boyu gələcəkdə misal gətirəcəyimiz nəzəriyyələr esasında fealiyyət göstərirler. Ölkələrdə "demokratik institutlar formalasdırmaq" adı altında "muzdur"lar yetişdirirler. Media, sosial şəbəkələr vasitəsilə kütłəvi "beyin yuyulması" aparılır, faktiki psixoloji mühərribə gedir. Ölkə Rəhbərin gördüyü işlər davamlı təqdim olunur, xalq arasında inamsızlıq mühiti yaradılır, insanlar fərqli fikirlərə "düşmən" kimi baxırlar, dəyərlərimiz, mütəqəddəs bildiklərimiz aşağılanır, gözən salınır və ənənələrimizə nifret aşılanır.

Bunun üçün inforrnasiyalar, məlumatlar diqqətən seçilir, istəklərinə, məqsədlərinə uyğun rekonstruksiya olunur və müxtəlif kənallarla (şayə, sosial şəbəkələr, satqın media) kütłəyə yeridilir. Təkrar-təkrar! Fasılə vermədən! Dezinformasiya axını o qədər güclü olur ki, yalanı doğrudan ayırd edənək zaman itiririk. Doğrudur, yalan xəberdən heç kim sığortalanmayıb. Bəli, bir xəberin yalan olduğu dəqiqlikələr içində bəlli edilir. Lakin diqqət yetirin, bir xəberin yalan olduğunu yayılma sürəti, yalanın özü qədər sürətlə yayılmır.

Yene də təkrar edirik: Hədəf insanlar deyil, neytral, qərar verməmiş və tərəddüsüz insanları beynidir.

"Extraordinary popular Delusions and Madness of Crowds" ("Fövgeləde kütłəvi yanlışlar və kütłənin çılgınlığı") kitabının müəllifi Carlz Mackay yazdırdı ki, insanlar kütłə halında düşünür, sürü halında dəli olur, ancaq ağıllanmaları tək-tək və yavaş olur"

(Davamı olacaq)



diyin yaysınlar;

...Müxtəlif xərici qeyri-hökumət təşkilatları və fondlar vasitəsilə, Azərbaycanda olan, təslimçi ruhu, pasifist, milli mənliyini dərk etmiş insanları tapıb, maliyyələşdirib təşkilatlaşdırınlar;

...Azərbaycan rəhbərliyi münaqişəni müharibə yolu ilə həll etməyə çalışarsa, hazırladıqları "5-ci kolon"u işə salmaqla, ölkədə gərginliyi artırınlar;

... Belə satqınların, "5-ci kolon"un köməyi ilə Azərbaycan cəmiyyətinə Qarabağın birdəflik itirildiyi fikrini aşasınlar.

... Belə satqınların, "5-ci kolon"un köməyi ilə Azərbaycan cəmiyyətinə Qarabağın birdəflik itirildiyi fikrini aşasınlar.

İndi isə minimum məqsədlər:

* Azərbaycan dövləti, KIV-lər və ayrı - ayrı vətəndaşları tərəfindən, erməni cinayətlərini ifşa edən, Ermənistanın təcavüzkar olduğunu bəyan və sübut edən məlumatların yayılması qarşısını almaq, bu mümkün olmazsa, o informasiyanı yayan adamlara qarşı böhtan və qaralama kampaniyası aparmaq (burası, həmçinin Azərbaycanın leyhine məlumat yayan xərici jurnalistlər, politoloqlar və elm adamları daxildir).

* Azərbaycanın müharibə istədiyini, Ermənistanın isə yalnız müdafia mövqeyində durduğu fikrini beynəlxalq ictimaiyyətə aşıla-

* Paralel olaraq Dağlıq Qarabağda qurduqları qondarma qurumu müsteqil dövlət kimi təqdim etmek ve tanıtmaq.

* Mühərribənin Qarabağla Azərbaycan arasında getdiyi fikrini yaymaq, Ermənistanın isə yalnız Qarabağ xalqını Azərbaycanın "tecavüzündən" qorumaqla məşğul olduğunu aşılamaq.

Bu məqsədlərə çatmaq və müəyyənləşdir

TƏRS BAXIŞ

Əli Kərimlinin "siyasi məhbus"ları arasındakı terrorçu kimdir?

Yaxud bir daha AXCP sədri tərəfindən aldadılmış dindarların nəzərinə!



AXCP sədri Əli Kərimlinin "Milli Şura"nın pi-ketdən fərqlənməyən mitinqlərinə aldadılaraq, yəni kuyə salınaraq, qatılan və onun "siyaseti"nin gerçek tərəfindən bixəber olan bəzi dini inancılar, xüsusilə, Taleh Bağırzadənin xarici qüvvələr tərəfindən yaradılmış "Müsəlman Birliyi"nin tərəfdarı hələ de kimə və nəyə xidmət etdiklərinin fərqində deyillər. Hələ bir müddət öncə, belli olmuşdu ki, "siyasi məhbus" və ya "vicdan məhbusu" kimi müxtəlif xarici təşkilatlara adları təqdim olunanların sırasında vaxtılı Suriya və İraqda vəhhabı təriqəti əsasında fəaliyyət göstərən terrorçuların cəmləşdiyi "İŞİD" şəbəkəsinin döyüşçüsü Əbu Cihadın da adı var. Yeri gəlmışkən, onu da xatırladaq ki, bu, həmin Əbu Cihadın ki, əsl adı və soyadı Eldəniz Məmmədovdur, Azərbaycan vətəndaşıdır və onu xüsusi xidmət orqanları keçirdikləri əməliyyatlarla həbs ediblər. Beləliklə, boyunda onlarla öldürülmüş günahsız müsəlmanların qanı olan Əbu Cihad ləqəbli terrorcu həbs olunduqdan sonra, nə qədər qəribə görünse de, "vicdan", yaxud "siyasi məhbusa" çevridi! Qəribədir, deyilmə? Yəni çox qəribədir ki, bu gün, bir tərəfdən, vəhhabilər də lənət oxuyan T.Bağırzadənin aldadılmış dindarları, o biri tərəfdən, "Milli Şura"nın mitinqlərində "siyasi məhbuslara azadlıq" bağırarkən, elə həmin bu "İŞİD" terrorçusunun da dəyirmanına su tökmüş olurlar. İndi gel, baş çıxar ki, bunnar vəhhabidlər, yoxsa qeyri. Bu da öz yerində...

Yeri gəlmışkən, bu gün Ə.Kərimli üçün "siyahı"lara kimlərin adlarını əlavə etmək problem deyil, hətta keçmiş cani, qanıçən, terrorçu, insan qatili, insan ciyəri yeyən olsa belə! Kərimlinin maraqlandırın budur ki, eger meydana yenə de az adam çıxacaqsə, onu bu istiqamətdə təlimatlandırınlar dərhal pul-parasını kəsəcəklər. Başqa tərəfdən, dini inancılar da AXCP sədri tərəfindən aldadıldıqlarının fərqinə varmağa başlayıblar. Fakt budur ki, Kərimli açıq-aydın şəkildə onları şəxsi mənfəətləri üçün istifadə edir. Xüsusilə, radikal-qanıçən vəhhabı sektasının keçmiş üzvünün adıçəkilən siyahıya əlavə edilməsi bu məsələni daha da aktuallaşdırıb. Artıq so-

sial şəbəkələrdə fəal olan dini kəsimin nümayəndələri Ə.Kərimlinin mitinqlərinə qatılmağı özlərinə böyük günah hesab etməyə başlayıblar.

Başqa tərəfdən, buna də bir səbəb AXCP sədrinin mitinqə çağrış planına adlarını yazdığu dindarların bir qismının islam məhbəbəri baxımının qatışa olmalıdır. Yəni

Nardaran hadisələrinin təşkilatçısı T.Bağırzadə, eləcə də, Ruhulla Axundzadə, Hacı Zülfüqar və digərləri bu sıraya aiddirlər. Lakin Əbu Cihad ləqəbli E.Məmmədov adlı "İŞİD"çinin də həmin sıraya əlavə edilməsi Ə.Kərimlini, necə deyərlər, ciddi şəkildə fiaskoya uğradıb və o, bütün mənəlarda özünü "yandırıb".

Beləliklə, bir dənə Əbu Cihadın kim olduğunu daha müfəssəl şəkildə müəyyənləşdirək. Bu gün də "Instagram" sosial şəbəkəsində "abu_cihaddad" adlı profilə daxil olsanız, orada tipik bir "İŞİD" terrorçusunun şəkillərini görəcəksiniz. Həmin terrorcu E.Məmmədovdur!

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq, cinayət məsuliyyətinə celb edilən 38 yaşlı E.Məmmədov "siyasi məhbus", "vicdan məhbusu", "din məhbusu" yox, məhz konkret olaraq, qanıçən terrorçudur! O, nəninki şie, eləcə də, sünni məzhəbinin digər qolları olan şaafiləri, malikiləri, hənbəliləri, hənefiləri, sufiləri və s. müsəlmanları da kafir, yolunu azmış sayan və qətlini vacib hesab edən "İŞİD" terror təşkilatının ideologiyası uğrunda savaşıb və insan qanı axıdib. İndi isə Ə.Kərimlinin "mərhəmətine" sığınaraq, "vicdanlı" adama çevrilib...


Əlbəttə, belə olan vəziyyətdə, AXCP sədrinin vəziyyəti müşkülə düşüb və onun çıxılmaz halda nə edəcəyi və dini inancılar hənsi cavabı verəcəyi belli görünmür.

Görünən isə budur: Ə.Kərimli üçün maraqlı deyil, mitinqə hənsi məzhebin nümayəndəsi geldi, ya da gəlmədi, onun üçün maraqlı olan istədiyi adamları, hətta terrorçuları "siyasi məhbus" siyahısına salıb, Qərbdə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycana qarşı çıxış edən dairələrdən pul qoparmaqdır. Buna isə, həyasiqliğin son həddi deyilir...

Rövşən NURƏDDİNOĞLU

Azərbaycanlıların soyqırımı erməni millətçilərinin siyasətidir

XX əsrin ilk iki onilliyində 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qatla yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur



Tarixdən bəllidir ki, Lenin daşnak Stepan Shaumyanı Qafqaz ölkələri üzrə fəvqəladə komissar təyin edərək Tiflisə göndərmişdi. Onun məqsədini bilən gürçülər Shaumyanə təzyiq göstərərək, orada qalmasına imkan verməmişdilər. Tiflisdən qovulan Shaumyan oradan Bakıya gəlmişdi. Bolşeviklər Bakıda hakimiyəti əla keçirmək və guya Azərbaycanda "sosializm" qurmaq adı ilə erməni daşnaklarının silahlı qüvvələrini hər tərəfdən gətirib şəhərdə cəmləşdirmiş, onları azərbaycanlıların soyqırımına hazırlamışdilar. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlanmış və bir neçə ay davam etmişdir.

Xalqımızın qaddar düşməni olan Stepan Shaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 15 min silahlı əsgəri, eyni zamanda, Daşnaksütün partiyasının 6-7 minlik silahlı dəstəsi iştirak etmişdi. Yalnız Bakıda üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhellələrə qəflətən basqınlar etmiş, heç kəs aman vermadən əhalini usaqdan-böyüdək qatla yetirmişdilər.

Hadisələrin şahidi olmuş insanlar deyirdilər ki, ermənilər müsəlman məhellələrinə soxularaq hər kəsi öldürür, qılınca parçalanır, sündü ilə dəlmə-deşik edirdilər. Qırğın dan bir neçə gün sonra bir cuxurdan çıxarılan 87 azərbaycanlı cesədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər usaqlara acımadıqları kimi, yaşlılara da rəhm etmemişdilər. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş 1905-1907-ci illər və 1918-1920-ci illər qırğınları zamanı 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qatla yetirilmiş və öz ev-eşiyindən zorla qovulmuşdular.

Mart qırğınları zamanı Bakı şəhərinin tekçə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdı. Gənc qadınların diri-dirili divara mixlanması, ermənilərin hücumundan qurtarmağa çalışan iki min nəfərin yerleşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçış canını qurtarmağa çalışan əhalini güllebaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

İravan quberniyası, Şərur-Dərələyəz, Gence, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğının fəal iştirakçı-

rından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar bələ imişlər" adlı kitab yazmışdı. Ovanes Apresyan kitabı müəllifi ilə səhəbəti zamanı ermənilərin ingilislerin və Rusyanın yardım ilə öz məqsədlinə çatdıqlarını qeyd edərək, tekce Bakıda mart qırğını zamanı 25 min azərbaycanlıın qatla yetirildiyini bildirmişdi. Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Təpədən-dırnağadək silahlanmış quldurlar qısa müddətə Şamaxıda, Qubada, Yerevanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və Gəncədə azərbaycanlıları soyqırımına məruz qoymuşlar. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakın qatla yetirilmişdi. Şamaxı Cümə məscidi de daxil olmaqla ekşər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdu. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdi. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, usaqlardan və yaşlılardan ibareti 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək məhv dəhşətli işgəncələrle edilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmışlar. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdü. Bütövlükdə, bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikət edilmiş, 50000 azərbaycanlı qacqın düşmüşdü.

İngilterənin Baş naziri Lloyd Corc hələ 1920-ci ilde bildirirdi ki, "Zənnimcə, siz ermənilər 8 yaşında təmiz və məsum qız olaraq düşünürsünüz. Halbuki ermənilər özlərinin son vəhi hərəkətləri ilə nə qədər qantökən bir milət olduqlarını qeyd-şərtsiz isbat etmişlər". Keçən zaman bir dənə sübut etdi ki, Baş nazırın bu fikri çox sərrast və izahata ehtiyacı olmayan bir həqiqətdir.

ADR hökumətinin Fövqəladə İstintaq Komissiyasının materiallarından aydın olur ki, İravan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yekسان edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağda yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağdırılmış və əhalisi məhv edilmişdi. 1920-ci ilin mayında erməni silahlı dəstələrinin və işgalçı XI qızılı ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qatla yetirilmişdi.

"Ses" Analitik Qrupu

17 mart 2018-ci il

Vidadi İsgəndərinin qohumları onun yalanlarını ifşa etdilər

"Ona lənət olsun ki, atasının qəbrindən çirkin siyaseti üçün istifadə edir"

Fransada "siyasi mühacir" adı altında yaşayışan Vidadi İsgəndərinin mərhum atasının qəbrinin guya təhqir olunması ilə bağlı qondarma iddiasının onun yaxınları və kənd sakinləri yalan olduğunu bildiriblər. Bu gün də Göyçay rayonunun Məlikkənd kənd qəbirisatlılığını ziyarət edən və ruhuna dualar oxutduran kənd sakinləri və V.İsgəndərinin qohumları öz açıqlamalarında bildiriblər ki, ümumiyyətlə, məlum videoçəkilişlər həmin məzarlıqda aparılmayıb. Onlar bunu belə izah ediblər ki, təxribat məqsədi daşıyan videoçəkilişlərdə xristian dininə mənsub olan insanların da qəbirləri kadrlara düşüb. Lakin kənd qəbiristanlığında xristian dininə aid olan qəbirlər, ümumiyyətlə, mövcud deyil.



edirəm ki, belə söz-söhbətləri Vidadi yiğışdırınsın!"

"Niyə o, bizi, kənd sakinlərini və qohumlarını təhqir edir?!"

Diger kənd sakini də qeyd edib ki, Məlikkənd kəndində iki qəbiris-



"Vidadi öz doğma kəndinə bomba atacaqsa, belə olan halda, erməni nədə qınamalyam ki?!"

"Belə qəbirlər Ermenistanda olur, yaxşı oları ki, ermenilərdən soruşsun ki, onların qəbirlərini kimlər təhqir edib. Çünkü Azərbaycanda belə hadisənin olması mümkünüszdür"-deyə qeyd edən kənd sakinlərindən biri V.İsgəndərinin mərhum atasının kifayət qədər tanınmış və nüfuzlu şəxs olduğunu deyib: "Biz, onun atasını da özünü də yaxşı tanıyırıq. Ölkəmiz həzirdə işgalçı Ermənistana müharibə şəraitindədir, torpaqlarımızın bir hissəsi işgal altındadır. Bizim kəndimizdən Qarabağa gedib şəhid olan kifayət qədər insanlarımız var. Vidadinin kənd haqqında yalan ve təxribatçı məlumatlar yayması ona yaraşan hərəkət deyil".

Həmçinin, qeyd olunub ki, V.İsgəndərinin atası hər kəse öydə və nəsihət verən şəxs kimi tanınır və insanları doğru yola səsləyib. Bununla bağlı fikirlərini çatdırıran keçmiş icra nümayəndəsi olan kənd sakini bildirib ki, hele ona bu vəzifə verilərkən, V.İsgəndərinin atası onu çağıraraq, vicdanla, məsuliyyətlə işləməsini ağısaqqal kimi tövsiyə edib. O, həmçinin, bildirib ki, belə olan vəziyyətdə, V.İsgəndərinin davranışları kəndin adına ləkədir və çox ləyaqətsiz bir hərəkətdir: "Belə etmək olmaz, bu, yolverilməzdir. Bizlər əl-ələ verib düşmən üzərində qələbe qazanmalıq, ancaq bunun yerinə Vidadi xaricdə oturub, kənde bomba atacağı ilə bağlı cəfəng fikirlər danişir. Yaxşı, əgər o öz doğma kəndinə bomba atacaqsa, belə olan halda, erməni nədə qınamalyam ki? Əslində, Vidadi öz mərhum atasının da ruhunu bu cür yanlışlı davranışları ilə narahat edir. Bu qəbiristanlıq başqa heç bir insan girmeyib, çünkü yaxınlıqda yaşayan, hətta üzbez yaşayış qonşular, məsələn, Novruz kişi də var ki, bu sözlərimi təsdiq edərlər. Ümumiyyətlə, yad insan, tanınmayan bir kəs bu qəbiristanlıq gire də bilməz. Mən çox xahiş və tələb

tanlıq mövcuddur. Hazırda ziyaret edilən qəbiristanlıq isə V.İsgəndərinin atasının uyuduğu qəbiristanlıqdır: "Bu gün Vidadi xaricdə rahatca oturub, doğma kəndini bombalayağın deyir. Bununla həm öz atasının, həm də rəhmətə getmiş digər kənd sakinlərinin ruhlarını təhqir edir. Axi bizim də ölülərimiz burada yatırlar. Mənim də qohum-əqrəbərim burada uyuyurlar. Əgər V.İsgəndərli bu qədər narahatırsa, nəyə görə gəlib atasının məzarının keşiyini çəkmir, yaxud onun buradakı qohumları da narahat olsaydılar, hər halda, bu məzarın başında dayanıb, onun keşiyini çəkib-qoruyardılar. Ancaq ortada heç bir hadisənin olmadığı vəziyyətdə, Vidadinin belə hay-haray salması belli məqsədlərə xidmət edir. Xarici saytlarda, sosial şəbəkələrdə, internetdə ancaq və ancaq Vidadinin yalanları barede xəbərlər yayılır. Niyə o, bizi, kənd sakinlərini və qohumlarını təhqir edir?!

Kəndimizin ağısaqqalları və ziyanları var ki, onları da mənlikləri tapdalanır. Sənin bütün qohum-əqrəbələrin buradadır və onların hər biri bu kəndin çörəyini yeyir və suyunu içir. Biz sənin yalanlarına görə nəyə görə bir-birimizi təhqir etməliyik? Axi nə baş verib ki, burada cinayət işi açılmalıdır! İndi Vidadi bombasını hansı qəbire atacaq?!

Əgər düşünürse ki, bu camaati dağıdaq, qoy dağitsın, görək, haraya qədər gedib çıxacaq bu iddiaları ilə?..."

"Əgər Vidadi siyasetlə məşğul olmaq istəyirsə, belə çirkin məsələləri milli-mənəvi dəyərlərimizə qatmasın!"

Kənd sakinlərindən digəri də çıxış edərək, bildirib ki, xalqımız hər zaman öz mərhum insanların ruhlarına hörmətlə yanaşıb və belə də olacaq: "Xüssusile, kəndlərimizdə hər zaman bunu müşahidə etmişik. Hətta tanımadiğimiz bir insan rehmetə gedəndə, onun yaxınlarına başsağlığı verib, dərdlərini bölüşmüşük. Tanımadiğimiz qəbirlərin üzərində "Yasin" surəsini oxumuşuq. Əger Vidadi siyasetlə məşğul olmaq isteyirse, belə çirkin məsələləri milli-mənəvi dəyərlərimizə qatmasın! Bu bayram ərefəsində insanlar öz mərhumlarının məzarlarını ziyarət edirlər, biz də ziyarətə gəlmışik və bu gün İsgəndər müəllimin qəbrinin tər-təmiz olduğunu şahidi olmuşuq və onun ruhuna fatihə oxumuşuq. Öz çirkin siyasetini kəndin adına çıxarmaqla Vidadi özünü daha da ifşa etmiş olur. Biz, belə hərəkət edənlərə lənət oxuyuruq".

"İstəyir kəndimizin adına, istəyirsə ölülərimizin ruhuna toxunacaq məsələlərdə çirkin siyaset yürütmək heç bir kişi yə yaraşan hərəkət deyil"

Daha bir Məlikkənd sakini çıxış edərək, deyib ki, kənd qəbiristanlığı birbaşa mərkəzi hissədə yerləşir. "Inana bilmirik ki, kimse kənardan gəlib bizim kənd qəbiristanlığında

nanəcib işlərlə məşğul ola bilsin"-deyə qeyd edən kənd sakini bu cür nəhayət hərəkətlərin baş verəcəyinə inanmadığını bildirib: "Biz, belə yalan məlumatları yayan V.İsgəndərlini bu cür yaramaz hərəkətlərdən el çəkməyə çağırırıq. İstəyir kəndimizin adına, istəyirsə ölülərimizin ruhuna toxunacaq məsələlərdə çirkin siyaset yürütmək heç bir kişi yə yaraşan hərəkət deyil. Biz İsgəndər kişisinin adına, kəndimizin adına yayılan təxribatçı videoyu ictimailəşdirənləri lənətleyirik. Bu, siyaset deyil, bu, çirkabdır. Vidadinin iddialarına gələndə, onu demək istəyirəm ki, nə kənd camaatı buna imkan verməz, nə kimse bunu edə də bilməz, nə də hökumətimiz belə şəylərə imkan yaratmaz. Videoçəkilişdə olan qəbiristanlıqda xaç şəkli var, ora bizim qəbiristanlıq deyil".

Sonda Vidadi İsgəndərinin atasının qəbri etrafına yiğilan kənd sakinləri bir oğulun öz atasının qəbirindən sui-istifadə edərək, kimlərəsi siyasi dividend qazandırmağın en rəzil iş olduğunu birlikdə bəyan edərək, V.İsgəndərlini sərt şəkildə qınayıblar. "Ayib olsun ona ki, ölüsündən istifadə edib, siyasetə qoşulur"-deyə kənd camaatı bildiriblər.

RÖVŞƏN NURƏDDİNOĞLU



Bayraq altından
çirkab yeridən
"maski şou"lar

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Demokratiyabazların ABŞ-dakı növbəti şoularına, məhz bu adı vermək qərarına gəldim - "maski şou". Ancaq bir çoxlarının hələ də xatirələrində saxladıqları və ləzzətlə izlədikləri "maski şou"nun demokratiya nökərlərinin eyniadlı şoularına heç bir dəxli-zadı yoxdur. Bunnarın çıxardıqları oyunlar daha çox ucuz, təlxəklik təsiri bağışlayır. Yəni biri var saman altından su yeridəsən, biri də var...

Yəqin ki, bir çoxları mövzunun nədən behs etməsinən xəbərdardırlar. Söhbət Amerikadakı Azərbaycan səfirliyi qarşısında ciyinlərinə Azərbaycan bayrağını ataraq, üzlərinə maska taxıl, ölkəmizin atributlarını təhqir edən demokratiya nökərlərindən yaxud, polyaçılardan gedir.

Əslində, hər zaman açıq və kişiyəyaraşar şəkildə siyasi mübarizə aparmaq marağından qat-qat uzaq olan siyasi polyaçılərin dövlət bayrağımızı ciyinlərinə atıb, səfirliyimiz qarşısında təlxəklik etmələrinə digər adı da vermək olar - özlərin pula satan ucuz və siyasi fahisələr. Buna səbəb var. Səbəbi isə budur ki, demokratiyabazların ölkəmizin ABŞ-dakı səfrliyi qarşısında göstərdikləri sirk tamaşası vaxtı erməni separatçılardan rəhbəri Bako Saakyan Amerika Konqresində ermənipərest konqresmenlərə stekan-stekana viski çəqqildədir! Bax, onda bir çoxlarının içi, mən qarışq, dalağı sancı ki, ayə, bəs bu maskalı polyaçılər nəyə görə Ermənistən ABŞ-dakı səfirliyi qarşısında etiraz piketi deyil, tamamilə əksinə olaraq, Azərbaycan səfirliyi qarşısında ölkəmiz, dövlətimiz əleyhinə şou göstərirler! Yazılıq dalaq da sançmasın, bəs neyəsin axı? Ancaq o da sırr deyil ki, bu məsəlin arxasında yenə də erməni pulunun dayanması şübhəsizdir. Hərgələ belə olmasa idi, bu qədər açıq şəkildə dövlət maraqları əleyhinə piket keçirilməzdi. İndi beziləri durub deyəcəklər ki, bu, bir təsadüf idi-filə... Əmbə bu, qətiyyən təsadüf-zad deyildi, açıq-aşkar dövlətimiz əleyhinə erməni pulu hesabına düzənlənmiş həyəsiz bir aksiya idi. Atalar demişkən, ayının yüz oyunu bir armudun - bu dəfə erməni pulunun başındadı. Əks-teqirdə, demokratiyabaz şoumenləri niyə, nəyə görə və hansı səbəbdən, üzlərinə maska taxınlardı?.. Bu sualın cavabı bəs itdir, Bakonun ABŞ Konqresində viski vurdugu zaman bunların ölkə əleyhinə apardıqları çirkin oyunbazlıqları vaxtı kimse üzlərini görməsin. Yəni qisası, bu gəda-güda yiğinlərin özüleri də yaxşı bilirlər ki, nə qədər çirkablı və iyircən qoxulu bir bataqlıq içinde çabalayırlar. Sadəcə, erməni pulu onlara bütün maraqlardan, hətta şərəf və leyqətən də şirin gəlir və digər məsələ bu satqınlıq oyununun Əli Kərimli adlı baş satqının idarəciliyində olan sosial şəbəkə səhifələrində ard-arda paylaşılmışdır! Sizce, bütün bunlar üst-üstə düşən maraqların bariz göstəricisi deyilmi, dostlar?

Hə, bu arada elə də uzağa getməyərək, müxalifətçi mövqeyindən çıxış edən "realçı" Erkin Qədirliinin ABŞ-dakı utancverici hadisəyə mövqeyinə də rast gəldim və onun müxalifətçi olmasına rəğmən, həmin fikrinə müsbət yanaşdım. Qədirli sosial şəbəkədəki statusunda yazış ki, yerin, ortamin, zamanın, mövzunun, təqdimatın və s. seçimi və uyğunluğu çox önemlidir. "Bako Saakyanın Vaşinqtonda olduğu bir gündə, gəlisiñin məqsədi bilindiyi bir ortamda, Ermənistən səfirliyinin və ya Konqresin, ya da hər ikisinin önünde üzüaçiq etiraz yerinə, elə həmin günü Azərbaycan səfirliyinin önündə üzübağlı etiraz etməyin yeri deyildi"- müxalifətçi hərəkat üzvü yazıb. Düz sözə nə deyəsən, axı? Müxalifətçi mövqeyindən çıxış etmək o demək deyil ki, dövlət-millət maraqlarını ayaq altına atıb, istədiyin qədər tapdayasan, üstəlik, bu işini ciyinə Azərbaycanın dövlət bayrağını salaraq edəsən, üstəlik, maskalanmaqla.

Beleliklə, hər şey açıq və bəlliidir - seçkiler gününə qədər bizlər bənzər ifşaları hələ çox edəcəyik. Ancaq zaman, vaxt keçəcək, dövrən gələcək ki, bu kimi "maski şou" həvəskarları olan demokratiyabazlar belə eməllərinə görə cavab verməli olacaqlar, mütləq!

ADİL QASIMLI - 80

İşıqlı duygularla zengin Adil Qasimli dünyası

Özünəməxsus dəstə-xətti ilə tanının şair Adil Qasimli müxtəlif məzmunlu şeirləri ilə poeziya aləmində seçilir. A.Qasimlinin şeirlərində obyektiv gerçəklilikə orijinal baxış, hadisə və situasiyaların professional şair duymunu ilə qavrayışı özünü bürüzə verir. Bu şeirlərin əsas cəhəti poetik fikir və məqsəd aydınlığıdır. Bu poetik nümunelərdə şair ictimai məzmun dolğunluğu ilə yanaşı, yüksək bədi-iliyə də nail olur. Dünyamızın taleyini yana-yana düşünen, hər cür saxta duymulara, deyimlərə nifrət zəminində pakılığa, mənəvi aydınlığa, gözəliyə və məhəbbətə çağırış Adil Qasimlinin bütün yaradıcılığı üçün səciyyəvi məziyyətdir.

Gürcü folklorunda, belə bir məsələ var ki, hər kəsin taleyi öz üreyindədir. Ürəyi çəndən - qara dumandan təmizlədikcə tale ulduzu da parlaqlaşır, insanın ruzisi artır, yolu genişlənir, istedadı və əməlləri işıqlı olur. A.Qasimlinin yaradıcılığında ugurları onun qəlbindəki işıqlı duygularla bağlıdır. O, necə düşüñürse, ürəyi necə hökm edirsə, ele də yazır, sözlərini sadə və səmimi bir dille və kövərkliklə deyir. Buna görə də oxucusunun qəlbine yol tapır. Onun istedadı və mənəvi saflığı, şəxsiyyəti ilə yaradıcılığı qaynar təbiətli ata-bala kimi doğmalaşmışdır. Bu doğmaliqda heç bir süni boyaya, xaric səs, yöndəmsiz mənə çaları yoxdur. A.Qasimlinin şeirlərində həmçinin özünün dərin lirizmi, səmimilik və poetik zərfliyi ilə diqqəti cəlb etmişdir. Onun zərif poetik duymu fəal müşahidə və qüvvətli ictimai qayə ilə zənginləşərək lirik nəğmələrə, menasi və obraxlılığı ilə seçilen təsirli şeirlərə çevrilmişdir. Onun "Ağlım, ürəyim", "İnciməsin", "Yazırımlı", "Ayaqlar,



başlar", "Dil" kimi şeirlərində şairin görüşleri və düşüncələri poetikləşib. Bu və ya digər şeirlərində şairin bədii ümumişdir bacarığı, adı faktları, müəyyən hadisə və detalları geniş mənada ifade edə bilmək, səsləndirmək məhatəti oxucunu təsirləndirir. "Dil" şeirlərində şairin bədii şəkilde ifadə etdiyi fikir dünyası maraqlı və diqqəti çekəndir:

Dilin tərifinə nə desək haqdır,
Deməyin arabir o şər eyleyib.
Dil sırlı çeşmədə, sırlı bulaqdır,
Dil adı canlısı bəşər eyleyib.

Dildə əks olunan dilin səsi yox,
Qəlbin nidasıdır, qəlbin səsidir.
Dil təkcə ünsiyyət vasitəsi yox,
Millətin millətlilik vəsiqəsidir.

Gözəl şeir bədii dilin yüksək ifadə forması, varlığın obrazlarla, ahəng və ritmlər inikasıdır. Onun şeiri belə bir poeziyadır. Burada söz, ideya, məzmun və qəfiyə sistemi bütövdür. Həmdə yüksək sənət bütövlüyündədir. Onun təsvir və müraciət hədəfi konkret obyektlər və lövhələr olsa da, şairin fik-

ri, məqsədi son dərəcə müxtəlif ünvanidır. Burada ümumiləşdirilmiş fəlsəfi eyhamlar var. Adı gözle görünmeyen və adı qulaqla eşidilməyen eyhamlar.


A.Qasimlinin fərdi üslubunun qabarlıq cəhətlərindən biri de daxili monoloq kimi səslənən şeirlərə bağlıdır. Bu səpkili şeirlər bir qəlbin köks dulosu nəğməsi təsiri bağışlayır. Şair təkcə sözleri yerli-yerində işlədərək, mırvari kimi sapa düzəmür, o, hem də dilimizi poetik səslənən yeni sözlərə zənginləşdirir. Onun şeirlərinin ahəngdar misraları dövrümüzün tarıma çekilmiş əsərlərindən yaranan, hərdən ehtiras, hərdən də həsər və məhəbbətə yoğrulmuş qeyri-adi melodiyalardır. Bu melodiyalar oxucunu əyləndirmək, ona zövq vermək üçün deyil, onu düşündürmək, narahat etmək, vəcdə getirmək və ayıq saxlamaq üçündür:

Getsən, çoxlarına xəbər olacaq,
Şayılər yollarda çapar olacaq,
Kipriyım gözümə çəpər olacaq,
Bir daha arxanca baxmayacağam.

Həsrətin əriyib getməz qar kimi,
Çiçəklər sinəmdə qəm-qubar kimi,
Tutulub-dolsam da buludlar kimi,
Bağrıma daş basıb yağmayacağam.

A.Qasimli öz qələminə ehtiram hissini heç vaxt itirməyən, istedadına qasd və xəyanət etməyən şairdir. Biz onun şeirlərində şair "məninin" yüksək vətəndaşlıq mövqeyini, xalqa, Vətənə bağlı arzularını, ideallarını, ictimai həyatımızda baş verən hadisələrə barışqısız müdaxiləsini, narahatlığını görür və ister-istəməz ona qoşulur, onunla həmər olur.

80 yaşının tamam olması münasibətə yubilyarı təbrik edir və yaradıcılıq uğurları arzulayıraq.



Təhmasib Novruzov

HEROSTRATLARI UNUDUN

Dünyaya gələn hər bir insanın daxilində, əcnəbilərin egoizm dediyi, bizim anlamımda mənəməlik deyilən bir duyğu var. Nə deyirik deyək, dünyaya gələn hər bir insan həyatı anlamağa başladığı ilk gündən bu duyğu onda baş qaldırır və hər kəs başqalarından fərqli, daha möhtəşəm bir ömür yaşamağa cəhd edir. Sadəcə, bu möhtəşəmlək istəyi hər insanda fərqli şəkildə özünü bürüzə verir.

Kimi insanlara yaxşılıq etməklə, kimi vətəninə, milletinə sədaqətlə xidmət göstərməklə, kimi səneti ilə yüksək zirvelər fəth etməklə, kimi də cinayet dünyasında özüne yer edib, bu aləmdə "ad-san" qazanmaqla duyusunu reallaşdırmağa çalışır. Amma insanlar arasında (fərqi yoxdu hansı millətin nümayəndəsi) bir qrup da var ki, sadaladığımız və sadalamadığımız sahələrin heç birində nəyəse nail olmadığını görüb də, başlayır ona-buna qara yaxmağa, pislik etməyə, ev yixmağa ki, bu da onun xisletinən məhsulu kimi qəbul edilməlidir. Vaxtılı Azərbaycanın teatr sehnələrində maraqlı bir tamaşa vardı: "Herostrati unudun". Əsər, məhz bu xisletdə olan insanlara həsr olmuşdu. Müəllifini unutmuşam. Amma Avropa yazıçılarından birinin əsəri idi. Tamaşanın baş "qəhrəmanı" Herostrat qədim yunan məbədlərini yandırır. Onu həbs edirlər. Məhkəmədə hakim ona cəza kesmək üçün çox düşünür. Çünkü onun cinayəti heç bir insanlıq normalarına sığmır və ona qeyri-adi cəza düşünüb tapır: Herostrat unutulsun! Onun haqqında yazmaq və danışmaq qadağan edilsin! Cəzadan şoka düşən Herostrat son sözünü söylərkən, hakime yalvarır: Mən ona görə bu əməli töretdim ki, adım tarixe düşsün. Çünkü başqa heç bir yolla bu istəyimi reallaşdırma bilmədim. Sonra məbədləri yandırmaqla tarixdə qalacağımı düşübüb bu cinayəti töretdim. Mənə ölüm cəzası verin, mənə ən ağır işğəncə cəzası kəsin, amma unudmaq cəzası verməyin... Bu əsərdən ona görə sitat gətirdim ki, yuxarıda dediyim fikirlərin qayəsi oxucu tərəfindən düzgün anlaşılışın. Nə yazıqlar ki, hələ müştəqilliyyin ilk, lakin möhtəşəm addımlarını atan Azərbaycanda da bele herostratlar peydə olmaqdır. Bu da bir Avropa və Qərb "dəyəri"dir. Yəni demokratik cəmiyyətlərdə hər kəs istədiyini deye bilir və istədiyini deyəndə də, hər kəsin daxili xisleti üzə çıxır. Adamlar var ki, bu gün Azərbaycanın yüksəlişinə müxtəlif yollarla töhfə vermək yolları arayır, adamlar da var ki, millətinin və dövlətinin xeyrinə bir iş görməyə özündə güclə, qabiliyyət, ən mühümü, qeyrət tapa bilmir və "tarixdə qalmaq" üçün bu ölkəyə ən böyük zərbələr vurmaq yarışına girişirlər. Düzəndə, bəziləri Avropada olan əleyhdarlarımızın pullarından qoparmaq üçün bu yola gedir (Yazılıq neyləsin, kişi kimi qazanıb, ailəsini dolandırmaq əlindən gəlmir axı!). Amma elələri də var ki, birbaşa Herostratin prototipidir ki, var. Yəni pula-flana ehtiyacı yoxdu və həmin pis əməli ilə tarixdə qalmaq istəyi onları vadar edir ki, millətinə zərbələr vursun. Avropadan hay salanların birinin çıxışında rast gəldim, rüşvət alan memura xıtab edir ki, sənin ailənə, övladlarına aldıqların hamısı haramdı və kasib-kusubun pulu ilə alınr. Cox gözəl və yerində deyilmiş fikirdir (Nə olsun ki, bunu "o" deyir, gərek düz sözə dəyər verəsən). Amma özüne də bir sual verirmi ki, onun da ailəsi erməni lobbyisinin pulu ilə yaşıyır. Yəni pulu verirlər ki, get millətinə söy, söyür, get dövlətinin gözdən salan çıxışlar elə, eləyir. İndi qoy oxucu özü qiymət versin, kim daha çox haramla yaşadır ailəsini? Rüşvət alan memur, yoxsa erməni puluna millətinə düşmən kəsilib, ailəsinə tuman alan zatiqırıqlar? Və sonda, hakimin Herostrat haqqında çıxardığı hökm barədə düşünməyi bəzi narahat Vətən oğullarına tövsiyə edərdim. Yəni bəlkə ele bu zatiqırıqlar da Herostrat yolu gedirlər! O zaman onlardan danışmaqla istəklərini həyata keçirmiş olmuruq ki? Düşünməyin dəyər!..

Bundan sonra nə olacaq?..

Əli Kərimlinin fikrincə, yaşasa... bunu isə gələcək göstərəcək

Müsavat partiyasının keçmiş başqanı, "Milli-Strateji Düşüncə Mərkəzi"nin rəhbəri isə Qəmbərin bir növ xortayıb Azərbaycana gelmək üçün yır-yığış etməsi müxalifət düşərgəsində zəlزلə effekti yaradıb. Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənli. Qəmbərin xəstəxanadan yolunun harasa olsa da, Azərbaycana tərəf olmayacağınu güman edir və hətta bunu arzulayırlılar. Ancaq gözlənilməz proseslərin baş vermesi planların pozulmasına gətirib çıxaracağından xəbər verir. Məlum olduğu kimi, 1.Qəmbər yanvarın 13-də ürək ağrısı ilə xəstəxanaya yerləşdirilib və ürək-damar sisteminin fəaliyyətinin gücləndirilməsi üzrə tibbi prosedurlardan keçib. Saytlarda verilən xəbərlərə görə, 1.Qəmbərin ürək damarlarına stend təxil. Beləliklə də, müalicəsinə başa vuran Müsavatın keçmiş başqanı geri qayıtmaga qərar verib və bu qayıdlı nələrdən xəbər verir?

Müxalif düşərgədə fərqli yönüme malik partiyalar mövcuddur. Bu partiya funksionerləri arasında gizli və açıq formada mübarizənin getdiyi faktdır. Amma AXCP və Müsavat partiyaları arasında gedən çəkişmələr daha çox diqqət çekəndir. Çünkü bu iki partiya

Bir sözə, fakt budur ki, Ə.Kərimli

və İ.Qəmbərin düşməncilik münasibələrinin kökü uzun illərə söykənir. Yəni düşmənciliyin kökü, AXC-Müsavat həkimiyəti dövrünə gedib çıxır. AXC həkimiyətə gələndən sonra da bu nifrət olub, bu gün də var və bu gedişlərə gələcəkdə də davam edəcək. Bu nifrət isə, əsas verir ki, onları bir yerde olmasına qeyri-mümkündür.

Hətta hər iki "lider"in tərəfdəşları, demək olar ki, mütemadi olaraq, sosial şəbəkələrdə saxta profillərə bir-birlərini təhqir edir, aşaqılıyıcı kampaniyalar aparırlar. Bu baxımdan, bəlkə də siyasi səhnədə görüntü yaratmaq üçün birlikdə olduqlarını nümayiş etdirilsə də, onlar arasında birliyin yaranması mümkün deyil. Mitinqlər keçirmək üçün yaradılan birlik müvəqqəti xarakter daşıyır və ortada səmimilik yoxdur və olmayıcaq da. Meydan təfəkkürlü bu məxluqların siyasi səhnədə mövcudluqları virtual məkənadır. Əslində isə, fəaliyyətləri mövcud deyil. Bu məsələdə bir səbəb bir-birinə olan patologiya nifrətdir, digər fakt isə, cəmiyyətin onları qəbul etməməsidir. Bu baxımdan, belə təfəkkür daşıyıcıları məhvə olunursa, demək, həmin qurumun ömrü uzun olmayacaq.

A.TAHİRQIZI

17 mart 2018-ci il

Xəyanətkarların xülyaları həyasızlığını son həddidir

Siyasi arenada cərəyan edən hadisələr, daha doğrusu, müxalifətin siyasi mübarizə adı altında qeyri-etik fəaliyyəti ictimaiyyətə bəllidir. Bu davranışlar destruktiv müxalifətin mahiyyətini ortaya qoyur. Sivil siyasi mübarizə əsullarına deyil, əxlaqi normaların pozulması ilə müşayiət olunan davranışlara rəvac verən hərəkətlərə üstünlük verənlər, siyasetə tamamilə yad olduqlarını bürüzə verir və hər birinin ayrı-ayrılıqda kimliyi bəlli olur. Təşkilatlanmamış, nizamnaməsi və idarə orqanı, hətta üzvləri belə olmayan, maliyyə mənbələri bilinməyən qruplaşmaların siyasi mübarizə adı altında maskalanması dələduzluqdan başqa bir şey deyil. Hər yoldan ötənin, hər küçədən keçən qatıldıq qruplaşmaların və fəaliyyətlərinin mahiyyətini belə dərk etməyənlərin əməlləri yalnız qanunsuzluq və qanun pozuntusu kimi dəyərləndirilə bilər.

Dövlətçilik əleyhina fəaliyyət göstərənlərin qanunsuz hərəkətləri haqlı narazılıqlara səbəb olur

İşərət olke daxilində qeyri-etik davranışın sərgiləyənlərin, istərsə də olke hüdudların dan kənarda, mühacir kimi məskunlaşmış milli maraqlar və dövlətçilik əleyhine fəaliyyət göstərənlərin qanunsuz hərəkətləri haqlı narazılıqlara səbəb olur. Azərbaycan xalqı dövlətin nüfuzuna xələl getirən və düşmən mövqeyinə xidmət edən hərəkətlərə birmənali şəkildə öz etirazını bildirir və bu etirazı sosial şəbəkələrdə dırnaqarası qəhrəmanlara çevrilmiş xəyanətkarlarla ünvanlanmış fikirlərde də görmək mümkündür. İşərət olke dövlət atributlarına qarşı olan hörmətsizliyə, istərsə də olkenin nüfuzun aşağı salınması məqsədilə atılan hər bir addıma görə hər bir xəyanət mövqeyi tutan kəsin həm Azərbaycan xalqı, həm də onun qanunları qarşısında çavab verəcəyinə zərrə qədər şübhə ola bilməz. Heç bir mühacir, yaxud hər hansı siyasi əqide sahibinə, eله bir hüquq verilməyib ki, etik normaları tapdalasın, milli və dövlət maraqlarına hörmətsizlik etsin, Azərbaycan xalqını, harda olmasından asılı olmayıraq, təhqir etsin, qanunlarını pozsun və məsuliyyətdən boyun qaçırınsın. Azərbaycan hökuməti söz azadlığına, ifadə azadlığına, demokratiyaya heç bir ölkədə olmadığı qədər yer verirse, bundan sui-istifadə etmək lazımlı deyil. Əksinə, ölkəmizin demokratiyaya, söz azadlığına açıldığı qapı tərənnüm olunmalı, Avropada və ümumilikdə, dünyada Azərbaycanın demokratik dəyərlərə verdiyi yer bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Əsl Azərbaycan vətəndaşının, milli təssübkeşliyi, borcu, məhz ölkəmizin

bu həqiqətlərini başda beynəlxalq təşkilatlar olmaqla, bütün dövlətlərin nümayəndələrinə, dünya xalqlarının diqqətinə çatdırmaqdır. Vətəndaşlıq borcunu dərək edən kesler xalqımızın ən yaralı yeri olan Dağlıq Qarabağ problemi, öz yurd-yuvalarından didərgin düşmüş bir milyondan artıq qacqın və məcburi kökünlə probleminin həlli üçün elindən gələni etməli, daim Ermenistanın işğalçılıq və etnik təmizləmə siyaseti neticəsində soyqırımlara məruz qaldığımızı diqqətə çardırmalıdır. Əks halda, yeni dezinformasiyalar yayaraq nüfuzu xələl getirə bilən təbliğatla məşğul olanlar milli təssübkeşliyinin, vicdanının olduğunu şübhə altında qoyur və xəyanətkar olduğunu təsdiq edirlər.

Satqınların maliyyəlaşmasını təşkil edənlər, xəyanətkarlıqda heç də onlardan geri qalmırlar

Azərbaycan xalqının milli maraqlarını, dövlətçilik maraqlarını nəzərə almadan, dövlət atributlarını təhqir edən, seviyyəsiz davranışlarında müşayiət olunan küçə yürüşləri təşkil edən şəxslər azmış kimi, onların bu mənfur əməllərini maliyyələşdirən satqınlar da öz xəyanətlərini sərgiləməkdən çəkinmirlər. Ölkə daxilində iştihadalar, qarışdırma yaratmaq isteyənlərdən tutmuş, mühacir həyatı seçən və Avropanın müxtəlif şəhərlərində çirkin qarayaxma kampanyası aparanlara qədər hər bir satqının fealiyyətinin maliyyələşməsini təşkil edənlər heç də onların özlərindən geri qalmır. Ən maraqlı və ikrəhdən qorucu odur ki, Azərbaycanın yeraltı sərvətləri hesabına mal-dövlət sahibi olan və olkenin pullarını götürürək, qacib aradan çıxan, mühacir

həyatı yaşayanlar indi həmin vəsaitləri Azərbaycan əleyhine, onun nüfuzuna xələl getirmək istiqamətində xərcləyirlər. Daha doğrusu, ölkəmizin əleyhine fəaliyyət göstərənlərin maliyyələşmələrinə sərf edirlər.

Neft Emalı Zavodunda rəhbərlik etdiyi vaxtlarda talan etdiyi sərvətlər və spiker olduğu dövrde korrupsiya yolu ilə əldə etdiyi pullar hesabına uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyev destruktiv qüvvələrin maliyyələşməsi üçün əldən-ayaqdan gedir. İşərət olke daxilində, istərsə də xarici ölkələrdə yaşayan ve Azərbaycan əleyhine fealiyyət göstərən qüvvələri mütəmədi olaraq maliyyələşdirən R.Quliyev də, göründüyü kimi, Azərbaycanın nüfuzuna xələl getirilməsində maraqlıdır. OrduXan Teymurxan və Məhəmməd Mirzəlinin timsalında satqın mühacirlərin maliyyəsini təmin edən biri, təbii ki, onların özlərindən də fərqlənmir və bu xəyanətkarlar Azərbaycan üçün qati düşmən hesab olunur. Uzun illərdir Almaniyada mühacirətdə olan Hüseyin Abdullayev də əgər vətən xənlərinə maliyyə dəstəyi göstərisə, deməli, o özü də ne orduXanlardan, nə də Rəsul kimilərdən seçilir. Utanmadan özlərini Azərbaycan vətəndaşı kimi, təqdim edənlər hətta prezident seçimlərinə qatılmaq, namizəd kimi seçkide iştirak etmək, hətta prezident olmaq xülyasına da düşürlər. Xəyanətkarların bu xülyaları həyasızlığının son həddidir. Belələrinin Azərbaycan torpaqlarına ayağı dəyməsi belə yolverilməz və mümkünsüz olduğu halda, bu qədər böyük xülyalarda olmaları təbii ki, əqli problemləri ilə, bilavasitə bağlıdır. Amma bu ünsürlərin əqli problemləri kim üçünse maraqlı deyil və hər bir halda, düşmən mövqədə olduqları təkzib edilə bilməz.

İnam HACIYEV

Onları bir viski salar çortuna,
El sözü alınar qulaqardına,
Bossun təhqirini udar, dönükler.

Ölçüdə, qiymətdə itibdi dəyər,

Miskinlik satqının qəddini əyər,
Haram çörək kəsər, haram mal yeyər,
Olar xalq gözündə puç-xar, dönükler.

VALEH

Madriddə iştihadalar: 14 nəfər yaralanıb, 6 nəfər saxlanılıb



Madriddə 35 yaşlı seneqallı mühacir Mame Mbaoqé ürək çatışmazlığından vəfat etmişdi. Hadisənin şahidləri və mərhumun tanıları isə onun polisin küçə alverçilərini təqib etməsi nəticəsində ölüyüňü deyirlər. Seneqallının İspaniyaya 14 il bundan önce gəldiyi, lakin bu ölkədə yaşamaq icazəsinin olmadığı bildirilir.



“Milli Şura” serialı final bölümündə

AFET

Müxalifət yarandığı gündən, əllərindən bir iş gəlmədiyinə görə, bir olmağa, birlikdə hansısa blok və ya qurum yaratmağa çalışıb. Amma nə etsələr də, birlikdə fəaliyyət göstərmək yolunda çalışmalarını hər dəfə iflasla nəticələnib. Çünkü içlərində olan təkəbbür, özlərinə vurğunluq, aparıcı partiya sadri olmaq və bu kimi iddiaları buna yol vermir. Yenə də qarşılıqlı ittihamlar, yenə də bir-birini günahlandırılar.

Buna baxmayaraq, yenə də bir araya gelib yeni bir qurum yaratmaq sevdasına düşübələr. Amma aralarındaki fikir ayrılıqları bir daha müxalifətin birləşməsinin qeyri-mümkün olacağını deməyə əsas verir. Daha doğrusu, artıq “Milli Şura” parçalanmış durumdadır. Yarandığı vaxt koordinasiya şurasının 129 üzvü vardısa, bu gün artıq onların sayı 16-ya enib. Müsavat və ALP kimi partiyalar qurumu tərk ediblər. Bu gün də qurumdan istefələr prosesi davam edir. Hazırda orada yalnız AXCP qalıb. “Milli Şura” adı altında maskalanmaqla özünü daha çox sosial bazaya malik olan partiya kimi göstərməyə çalışan AXCP martın 10-da keçirilən mini-aksiyada bir daha özünü rüsvay etdi. Çünkü onlar həm təşkilat cəhətdən çox zəifdirlər, həm də “Milli Şura”da qalan partiya yalnız AXCP olduğunu görə mitinqdə bir həsir, bir də Məmmədənsir kimi göründü. Elə buna görə də, demək olar ki, Ə.Kərimlinin mart ayı üçün mitinq şousu sona çatdı. Artıq cəmiyyətdə onlara inam qalmadıqdan, heç kim nə populist çağırışlarına, nə də yağılı vədlərinə inanır. Əksinə, demək olar ki, onları məsxərəyə qoyub, gülürələr. Bu isə, siyasetçi adına iddia edən şəxs üçün ən böyük sarsıcı zərbədir. Diqqətə fikir versəniz, görərsiniz ki, hər dəfə mitinqdə iştirak edən eyni adamlardır. Yeni ştatlı mitinqçilər. Onlar da ya qohumları, ya dostları, ya da və edilən şirin vədlərə aldanan adamlar olduğuna heç bir şübhə yoxdur. İller ötdükçə, hər şeyi aydın görən belə adamların da sayı getdiğəz azalmaqdadır. Ömrünün son anlarını yaşayan “Milli Şura” bu mitinqdən sonra, sözün əsl mənasında, rüsvay oldu. Onsuz da, tamaşaçılarının azlığından reyting qazana bilməyen və xarici sponsorlarının gücünə siyasi səhnə televiziyasında qalmağa çalışan “Milli Şura” serialı final bölümünün anonsunu nümayiş etdirdi. Hansısa partiyanın və ya qurumun tərəfdarı yoxdursa, deməli, o qurum dağıılmağa məhkumdur. Necə ki, AXCP və Müsavat kimi partiyalar dağılmışdır.

Dönüklər

Unudar göyde də haqq fələyini,
Qazanca yönəldər kuy-kələyini,
Xaricdə müs-müftə boss çörəyini,
Yeyib-içər, şillaq atar, dönükler.

Qabardar üzünü qart qırışını,
Avroya bağlayar anqırışını,
Bacarsa, vətənin hər qarışını,
Bossa, erməniyə satar, dönükler.

Yurda banlayandan olmaz dəyanət,
Etmez beləsinə millət inayət,
Etmekün dövlətə, xalqa xəyanət,
Bossuya mariqda yatar, dönükler.

Dollara, avroya çevirmezlər dal,
Söyüşlər üstündə firlanmaqdə val,
OrduXan, Məhəmməd, Vidadi, Tural -
Qərbədə öz yerini tutar, dönükler.

Batsa birce senti, qopar fırtna,

İnsanın cəmiyyətdə vəziyyətinin beynəlxalq-hüquqi tənzimlənməsinin nəticələrinin pozitiv olması həmin cəmiyyətin daxili hayatı və bütövlükdə, siyasi sistemin dən, dövlətin suveren iradəsindən, digər tərəfdən isə, onun sosial-iqtisadi, siyasi, mədəni və b. xüsusiyyətlərindən asılıdır. Dövlətin sosial təcrübəsində insan hüquqları və azadlıqlarına dair müvafiq beynəlxalq sazişlərdəki bu və ya digər hüquqi normaların reallaşdırılması üçün təkcə onların məzmununu ölkənin qanunvericiliyinə transformasiya etmək deyil, həm də, ilk növbədə, onlardakı şəraitin yaradılmasına yönələn müvafiq sosial-iqtisadi siyasətin həyata keçirilməsi zəruri dir. Bu baxımdan, yalnız demokratik cəmiyyətdə insan hüquqları və azadlıqlarının reallaşması üçün əlverişli şərait yaranır və onlara tam təminat verilir. ABŞ politoloqu İ.Şapiro yazır ki, "demokratiya azadlığı qoruyan nemətdir, rıfahdır və demokratik politologiyani, bu məqsədi nəzərə almaqla, qurmaq lazımdır.

İnsan hüquqları nəzəriyyəsi və təcrübəsinə aid olan hər bir məsələ, bilavasite və ya dolayı surətdə daha ümumi, bir qayda olaraq, dərin siyasi məzmunlu məsələlərin necə həll olunmasından asılı olur. Məsələn, şəxsiyyətin vəzifəli şəxslərin, dövlət orqanlarının və ictimai təşkilatların qanunsuz hərkətlərinə görə məhkəməyə şikayət etmək hüququnun (heç də siyasi olmayan) ölkənin dövlət-hüquqi təcrübəsində, bütövlükde, siyasi həyatında nə dərəcədə məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipinin həyata keçirilməsindən, cəmiyyətdə məhkəmənin nüfuzu və rolundan asılıdır. Ümumiyyətə, insan hüquqları problemi obyektiv və genetik olaraq, siyasi məzmunu malikdir. Lakin məsələnin bu şəkildə qoyuluşu heç də insan hüquqları probleminin tam şəkildə siyasetə bağlanması demək deyil. İnsan hüquqları probleminin, sözsüz ki, əxlaqda, felsefədə, ideologiya və dində dərin kök salmış ən müxtəlif ifadesi vardır. Bununla belə, bu problemin xüsusi siyasi məzmunu, daha əhəmiyyətli olmaqla, onun əsas elementi kimi çıxış edir.

yoxsulluq, əsil-kökün olmaması, yaxud aşağı iclimai hal onun fəxri vəzifə tutmasına mane olmur.

Biz dövlətimizdə azad yaşayır və gündəlik həyatımızda qarşılıqlı şübhələrə yol vermırıq: qonşumuz öz davranışında şəxsi meyillərinə uyğun herəket edirə, bize ona pis gözəl baxmırıq və öz ziyanız, lakin qan qaralda bileyək narazılığımıza ona bildirmirik.

Şəxsi münasibətlərimizdə biz bir-birimizin günahlarından keçəsədə, ictimai həyatda qanunları heç vaxt pozmuruq, başlıcası ona görə ki, biz qanunlara hörmətə yanaşırıq, hakimiyətə və qanunlara, ələxüsus da, incidilərlərin müdafiəsi üçün qoyulmuş qaydalara, habelə, yazıya alınmasalar da, pozulmasını eyib saydıgımız qanunlara tabe oluruq...

Rəqiblərimiz də öz tərbiye üsullarına əsasən öz cavanlarının mətanətini lap kiçik yaşlarından sərt intizamın köməyile möhkəmləndirməyə can atırlar, biz isə sərbəst, bu cür sərtliliklərdən azad yaşayır. Bununla belə, bize bərabər olan düşmənə qarşı cəsarətə mübarizə aparırıq.


lər, lakin siyasetçilərin əməllərinə qiymət verməyə hamının haqqı var.

Başqalarından fəqli olaraq, biz cəsərət sahibi olmamızı baxmayaq, planlarınıza qabaqcadan əsaslı surətdə düşünüb, yalnız bundan sonra risk etməyi üstün tuturuq; başqalarında isə nadanlıq ötkəm bir cəsərət, aylıq müləhizə isə qətiyyətsizlik törədir. Yalnız o adamları əhəmiyyətli saymaq olar ki, onlar dərədin də, sevincin də ne olduğunu yaxşı bilirlər və məhz bunu bildiklərinə görə təhlükələrdən qorxub çəkinirlər...

Bir sözlə, mən israr edirəm ki, şəhərimiz bütün Ellada üçün bir məktəbdir və guman edirəm ki, bizlərən hər birimiz on müxtəlif həyat şəraitlərində öz şəxsi keyfiyyətlərinə əsanlıq və incəliklə təsdiq edə bilər ki, xoşbəxtliyi azadlıq, azadlığı isə əigidlik doğurur və hərbi təhlükələrinin görünən dik baxın."

İnsan haqları uğrunda hərəkatın ilk uğurlu addımları orta əsrlərdə qəbul olunmuş "İngilis azadlıqlarının Böyük Toplusu" hesab olunur.

Təmin edilmiş insan haqları uğrunda mübarizənin tarixi demokratiya (coxluğun hakimiyəti) uğrun-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütəvi İnformasiya Vəsitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütəvi İnformasiya Vəsitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

Demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının müdafiəsi yolları

Hələ Qədim Yunanistanda Afinanın şəhid oğullarının anim gүnündə "Demokratiyanın müdafiəsi"ne dair" nitqində Afinalı Perikl demişdir: "Bu gün burada dəfn etdiyimiz qəhrəmanların şəhərinə təriflərə söyleməyə başlamazdan əvvəl, mən şəhərimizi hazırlı ezmətə yetirmiş quruluş, həyat tərzimizin qanun-qaydaları barədə danışmaq istəyirəm.

...Bz öz dövlət quruluşumuz üçün heç bir yadelli qanunları nümunə göttürməmişik. Əksinə, biz nədəse kimlər isə teqlid etməkdən, özümüz başqaları üçün hemişə örnek olmuşuq. Şəhərimizi bir ovuc şəxs deyil, xalqın böyük əkseriyeti idarə etdiyinə görə, dövlət quruluşumuz xalq idarəciliyi adlanır. Bizdə şəxsi işlərde ham qanunlar əsasında eyni hüquqlardan istifade edir. Dövlət işlərinə gəldikdə isə, bizdə hər bir kəs yalnız leyaqətinə görə fəxri dövlət vəzifələrinə irəli sürürlər, belə ki, həmin şəxs müəyyən zümrəyə mensub olduğuna görə deyil, şəxsi fədakarlığına görə, nəyləse fərqlənə bilmişdir. Əger hər hansı bir insan dövləte xidmət göstərməyə qadirdirsə,

Biz gözəlliye olan meylimizi israfçılığı yol vermədən inkişaf etdirir və elmlərlə mənəvi gücümüzə xələl getirmədən məşğul oluruz. Var-dövləti biz boş bir loyqalıq xatirə deyil, ondan faydalı şəkildə istifadə etdiyimizə görə qiymətləndiririk.

Bizdə yoxsulluğu etiraf etmək heç kəs üçün rüsvayçılıq sayılmır, lakin biz en böyük rüsvayçılığı onda görürük ki, insan öz əməyi ilə bu rüsvayçılıqdan qurtulmağa çalışmasın.

Bizdə elə adamlar var ki, eyni vaxida həm öz işləri ilə, həm də ictimai işlərlə məşğul olurlar. Lakin qalan vətəndaşların hər biri öz pəşəsi ilə məşğul olsa da, siyasetdən qayşı baş çıxarırlar. Çünkü yalnız biz ictimai fealiyyətlə məşğul olmayı qeyretli vətəndaş deyil və gəreksiz adam sayırıq.

Biz heç də düşünmürük ki, açıq müzakirə dövlət işlərinin gedinə ziyən vura bilər. Əksinə, biz belə hesab edirik ki, hər bir lazımlı qərar lehine və əleyhine çıxışların köməyile qabaqcadan hazırlı görülməklə qəbul olunmalıdır.

Çox az adam siyasetçi ola bi-

da mübarizə tarixindən daha gəncdir, onun cəmisi 700 yaşı var. Demokratiyanın vətəni Qədim Yunanistandır, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır.

"İngilis azadlıqlarının Böyük Toplusu"nda deyilirdi: "Heç bir azad insan onunla bərabərhüquqlu olan insanların qanuni hökmündən və ya ölkə qanunlarından savayı, heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiyyətdən məhrum oluna, qanundan kənar qoyula, sürgün edilə, hər hansı yolla cəmiyyətdəki mövqeyindən məhrum edilə bilmez, eləcə də, biz ona qarşı güc işlətməyəcəyik və başqalarını da buna məcbur etməyəcəyik.

Hüquq və ya ədaləti heç kəsa satmayıacaq, redd cavabı verməyəcək və təxirə salmayıacaq!"

Müasir Qərb tədqiqatçısı Maykl Parenti özünün "Seçilmişlər üçün demokratiya" əsərində demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının müdafiəsi haqqında yazmışdır: "Xalq öz nümayəndələrini ele tərzədə seçir ki, həmin nümayəndələr ona hesabat vere bil-

sinlər. Hesabat vermək nümayəndələrin açıq tənqidini, onların seçki yolu ilə mərhələli yoxlanılması kimi başa düşülür və zəruret yarandıqda, vəzifələrindən geri çağırılırlar.

Bütün bu sistem müəyyən effektiv fəaliyyət göstərdiyi zaman azlığın imtiyazlarına baxmayaq, demokratiya özünü eksəriyyətin rəfahının müdafiəsinə həsr edir. Demokratiya hesab edir ki, hər bir insan eyni dərəcədə qiymətlidir və zəruri olan hər şeyi etməyə çalışır ki, var-dövləti və xüsusi istedadı olmayan insanlar da yaşayış vəsaitlərini daima qazana biləsinler. "Kapitalist demokratiyasının ziddiyyətli təbətti ondan ibaretdir ki, bir tərəfdən, siyasi bərabərlik principleini elan edir, digər tərəfdən isə, böyük siyasi təsir və modeli rifah bərabərsizliyi varadır.

Bəziləri fikirləşir ki, əger onlar istedadları şeylər baredə azad danişsa bilirsə, deməli, demokratiya şəraitində yaşayırlar. Lakin demokratiya təkcə söz azadlığı demek deyil. Sözlərənə görə demokratiyanın zəruri şərtlərindən yalnız biridir. Bir çox hallarda istədiyimizi danişmaqda azadlıq. Lakin varlılar və güclüller də onlara nə deməyimiz-

fikir vermədən, bizdən nə istədikləri deməkdə azaddırlar. Demokratiya seminar deyil, hər hansı hakimiyət kimi bir sistemdir. Söz azadlığı da siyasi təşkilatlar və topantı azadlığı kimi, yalnız o halda müəyyən bir məna kəsb edir ki, bu azad söz eşidilsin və hakimiyətə sahib olanlar isə idarə etdikləri qarşısında məsuliyyət daşışınlar".

Bələliklə, bütövlükde insan hüquqları və azadlıqları sahəsində beynəlxalq norma və standartların, beynəlxalq-hüquqi sənədlər sisteminin formalaşması göstərir ki, bu proses dünya dövlətlərinin ikiterəli və beynəlxalq səviyyədə qarşılıqlı əlaqələri və bir-birini tamamlaması ilə səciyyələnir. Artıq müasir dünyada insan hüquqlarına dair mühüm universal beynəlxalq normalar formalaşdır ki, onlara da müvafiq olaraq, dövlətlər heç bir diskriminasiyaya yol vermedən, hamının hüquq və azadlıqlarına hörmət və riyat etməlidirlər. Bunun üçün isə əlverişli və hərəkəfli şərait yalnız demokratik cəmiyyətdə yaranır.

**Vahid ÖMƏROV,
falsəfa üzrə fəlsəfə doktoru**

Corabla yatmaq yuxunu dərinləşdirir

Nörmal yuxu insanın sağlamlığında vacib rol oynayır. AZƏRTAC xəber verir ki, araşdırmlara görə keyfiyyətsiz yuxu və yuxunun az olması ürək-damar sistemi xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Yuxuya tez getmək və yuxunun daha dərin olması üçün mütəxəssisler corabla yatmayı tövsiyə edirlər. İsvəçərə alımları bu sahədə araşdırma aparıblar. İki qrupa bölünen iştirakçıların bir qrupu corabda, digər qrupu corabsız yatıb. Bir müddət sonra corabda yatan iştirakçılar etiraf ediblər ki, daha tez yuxuya gedir, gecə daha dərin yatır və səhər özərini da-ha gürməhə hiss edirlər. Mütəxəssislərin fikrinə görə, bunun səbəbi damarların genişlənməsi və bədənin termorequlyasiyasının tənzimlənməsidir. Araşdırma müəllifləri yatmadan əvvəl temiz, rezini sıx olmayan pambiq corab geyməyi tövsiyə edirlər. Bu, bütün gün ayaqda olan corab olmamalıdır, cünki çirkli olmasa da, gün boyu ayaqda olduğu üçün bakteriyalar toplayır.

Əncir bu 3 xəstəliyi müalicə edir

Dadlı, şirin əncir həmçinin çox effektli müalicəvi vəsitədir. Qədim zamanlarda əncirin köməyi ilə zəhərlənmə, yaralar, xoralar, kişilərdə cinsi zəiflik, iltihablar müalicə olunurdu. Dahi İbn Sina bu meyvəni yaşılı insanlar və uşaqlar üçün xüsusi xeyirli hesab edirdi.

1. Əncir öskürək və bronxit zamanı yaxşı kömək edir. Südde bışırılmış əncir nefəs yollarını təmizləyir, bələdənin çıxmamasını asanlaşdırır.

Bu təbii vasitəni hazırlamaq üçün 1 stekan süd qaynadılır. 2-3 təzə əncir blenderdən keçirilir, qaynar südə salınır və 2-3 dəqiqə ərzində vam odda qapqaq altında qaynadılır. Daha sonra süd soyudulur və gün ərzində 2 dəfə yarım stekan olmaqla iləq şəkildə içilir. Təzə əncir olmadıqda, qurudulmuş əncirdən istifadə etmək olar.

2. Əncir (həm təzə, həm də qurudulmuş) çox təsirli işlədiçi vasitə kimi tanınır. Qəbizlikdən eziyyət çəkən insanlar hər gün 2-3 təzə və ya quru əncir yeməlidir. Qəbizlikdən eziyyət çəkən insanlar bu kimi təbii dərmandan istifadə edə bilərlər. 100 qr qurudulmuş əncir və 100 qr kişmiş blenderdən keçirilir, 1/2 çay qaşığı zəncəfil tozu elave olunur, yaxşı qaridırılır. Alınmış kütłədən kiçik "kolbas" düzəldirik və 1 sm qalınlığında tiklərə kəsirik. Hazır dərmanı süsə bankada sərin yerde saxlayın. Gün ərzində bir neçə belə "heb" yeyin. Bu vasitə həm bağışqları işlədir, həm də onları çox yaxşı təmizləyir.

3. Əncirin ürek üçün faydası çoxdur - ürek əzələsini möhkəmləndirir, damarları təmizləyir, qanı duruldur, qanın tərkibini yaxşılaşdırır, damarlarda trombların emələ gəlməsinin qarşısını alır. Mehəz bu sebəbdən həm xaqıl tebabəti, həm də ənənəvi təbabət ürek xəstəlikləri olan insanlara və ya bu xəstəliklərin profilaktikası üçün hər gün əncir yeməyi tövsiyə edirlər.

Ürəyi möhkəmləndirən qarşıq - 100 qr quru əncir, 100 qr ərik qurusu, 100 qr qara kişmiş, 100 qr qoz, 1 limon (qabıqlı) blenderdən keçirilir, 200 qr bal əlavə olunur və yaxşı qarışdırılır. Bu dadlı dərmanı gündə 1 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.

TƏBRİK EDİRİK!

Bir yaşıını təbrik edir, atan-ananın və bibin, Bacın Banu deyir ki, ciyərparəndir sənin. Bu gözəl Vətənində xoşbəxt ol, gül və sevin, Xoş arzular diləyir, bax, bütün sevənlərin!

Aliyeni bir yaşı münasibəti ilə atası və anası, bibisi, xüsusiile, bacısı Banu təbrik edir, Vətənində və dövlətinə layiqli övlad olmasına arzulayırlar.

ELAN

"F.S." ASC Səhmdarlarını 16 aprel 2018-ci il tarixdə saat 14:00-da illik ümumi yığıncağa dəvət edir.

Gündəlik məsələ:

1. "F.S." ASC-nin 2017-ci ilin yekunlarına dair illik hesabatının təsdiq edilməsi;

2. "F.S." ASC-nin cari məsələlərinin təhlili.

Yığıncaq Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllə ünvanında keçiriləcəkdir.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

17 mart

İdman gimnastikası üzrə dünya kubokunun ikinci günündə qadın idmançıımız finala vəsiqə qazanıb



Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun ikinci günündə qadın təmsilçimiz finala yüksəlib. AZƏRTAC xəber verir ki, sərbəst hərəkatlər üzrə yarışlarda qüvvəsinin sırayna Yuliya İnşina (12,533 xal) dünya kubokun finalına vəsiqə qazanıb. Bakıda üçüncü dəfə təşkil olunan dünya kuboku yarışlarına 25 ölkədən 100-dən çox idmançı qatılıb. Qeyd edək ki, yarışlara martın 18-də yekun vurulacaq.



UEFA Çempionlar Liqasında 1/4 finalın püşkü atılıb

Martın 16-da futbol üzrə UEFA Çempionlar Liqasının dördüncü final mərhələsinin püşkü atılıb. UEFA-nın İsvəçərinin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənəlsəlib. Püşkatmadada üç ispan, iki ingilis, iki italyan və bir alman klubu vəsiqə qazanıblar. Püşkü Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenko çekib. Püşkatmanın nəticələrinə əsasən, "Barselona" "Roma"ya qarşı, "Sevilya" "Bavariya"ya qarşı, "Juventus" "Real"ə qarşı və "Liverpul" "Məncəster Siti"ye qarşı mübarizə aparacaq. İlk oyunlar aprelin 3-4, cavab karşılaşmaları isə aprelin 10-11 olacaq. İlk karşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək. Çempionlar Liqasının yarıfinal mərhələsinin püşkü aprelin 13-cü İsvəçərinin Nyon şəhərində keçiriləcək.

Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Martın 22-25-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-ci "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçiriləcək. Yunan-Roma və qadın güləşü üzrə yığma komanda-larımızın üzvləri turnirdə iştirak edəcəklər. AZƏRTAC xəber verir ki, yunan-Roma güləşü üzrə yığmamızın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnire Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaqlar.

Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaqlar. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.



Karateçilərimiz növbəti "Karate-1" Premyer Liqa turnirinə yollanıblar



Milli komandamızın üzvləri martın 16-18-də Hollandiyada "Karate-1" Premyer Liqa turnirində iştirak edəcəklər. Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə, mötəbər turnirde baş məşqçi Şahin Xudaverdiyev dünya reyting cədvəlinin ilk eli-lli pilləsində olan idmançıların yarışda mübarizə aparmasına üstünlük verib.

Premyer Liqada Dubay turnirinin qalibi Rafael Ağayev (75 kq), mükafatçılar Ayxan Mamayev (84 kq), Nuranə Əliyeva (50 kq), eləcə də Firdevsi Fərəzliyev (60 kq), Niyazi Əliyev (67 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), Roman Heydərov (kata), Fidan Teymurova (50 kq) və İləhə Qasimova (55 kq) medallar uğrunda tatamiyə çıxacaqlar. Qeyd edək ki, turnirdə 74 ölkədən 683 idmançı çıxış edir.

